



Xocalı soyqırımından 24 il ötür...

İqtisadi qüdrətimiz naminə!



TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Bu gün İran-Azərbaycan əlaqələri strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.

Rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuşdur. Əlaqələrin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bütün sahələrdə, o cümlədən həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Fevralın 23-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyət-

lərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Prezident İlham Əliyev əlaqələrimizin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu bildirmişdir. Dövlətimizin başçısı İrana qarşı təbiiq olunan sanksiyaların ləğv edilməsi münasibətilə İran Prezidentini və xalqını təbrik etmişdir. Azərbaycanın və İranın mövqelərində bir çox məqamların üst-üstə düşdüyünü qeyd edən Prezident İlham Əliyev regionda yaşanan gərginliyə baxmayaraq, hər iki ölkənin sabitlik nümunəsi olduğunu vurğuladı. Azərbaycan Prezidenti beynəlxalq və dövlətlərarası münasibətlərdə ədalətli yanaşmanın, sabitliyin, təhlükəsizliyin yaranmasının vacibliyini bildirmiş, terrorizmə qarşı mübarizədə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmişdir. İslamofobiya meyillərinin artma-

sından narahatlığın ifadə olunduğu görüşdə belə halların qarşısının alınması ilə bağlı müzakirələr aparılmışdır.

Fevralın 23-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü

olub.

Görüşdə tarixi, dini, mədəni köklərlə bağlı olan ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında birgə səylərin vacibliyi vurğulandı, bu barədə iki ölkə prezidentlərinin görüşlərində də müzakirə aparıldığı bildirilmişdir. Həmçinin səfər çərçivəsində imzalanan sənədlərin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına, Azərbaycan-İran münasibətlərinin möhkəmlənməsi üçün xidmət edəcəyi qeyd olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri fevralın 23-də başa çatıb.



Tarixi "Xudafərin Sazişi" imzalanıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 23 fevral tarixində İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki ölkə başçısının verdiyi tapşırıq müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətninin razılaşdırılması başa çatdırılıb və imzalanıb.

İqtisadiyyat Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İran İslam Respubli-

likasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Sazişdə Azərbaycan Respublikası və İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri bəyan edilir, BMT qətnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpə edilməsinin zəruriliyi, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpə edilməkdə hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran İslam Respubli-

kası tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Sazişə əsasən, tikinti işlərinə nəzarət və istismar prosesində Azərbaycanlı mütəxəssislər iştirak edəcəkdir.

Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edən bu mühüm Sənədin imzalanması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi, dövlətimizin beynəlxalq aləmdə yüksək nüfuzunun göstəricisi, İran İslam Respublikası ilə son illərdə sürətlə inkişaf edən, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan və regionda sülh yaratmağa yönələn münasibətlərinin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı hər iki ölkə başçısının verdiyi tapşırıq müvafiq olaraq, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin mətni razılaşdırılıb və imzalanıb. Sənədi Azərbaycan-İran hökumətlərarası komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.

Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

- Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
- Xəstəliyin deyil xəstənin müalicəsi
- Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə

MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, kliniki analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qanın boşluğunun müayinəsi
- KT (kompüter tomografiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoskopiya (bronxoskopiya, qastrokopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afiq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikası və oxşar xəstəliklərlə differensial diaqnostikası aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatlarıyla elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət" klinikası
Ünvan: 3-cü mkr. Pişəvari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) **430 89 89**
(050) / (055)
e-mail: bioklinik@biolojitetababot.az

Neft hasilatı azalıb, qaz hasilatı artıb

2016-cı ilin yanvar ayında Azərbaycanda qaz kondensatı da daxil olmaqla, neft hasilatı 3 mln. 523,4 min ton təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 3,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yanvar ayında 3 mlrd. 519,7 mln. kubmetr (azalma 3,9%) qaz hasil olunub.

Hesabat ayında qaz hasilatı 2 mlrd. 546,8 mln.

kubmetr (artım 2,2%) təşkil edib. Bununla belə, yanvarda respublikada 1 mlrd. 602,1 mln. kubmetr (azalma 10,5%) əmtəə qazı hasil edilib.

2015-ci ildə qaz kondensatı da daxil olmaqla, neft hasilatı 41 mln. 689 min ton, qaz hasilatı 29 mlrd. 742,7 mln. kubmetr təşkil edib.

2016-cı ildə hökumət neft hasilatını 40 mln. 744,9 min ton, qaz hasilatını 29 mlrd. 345 mln. kubmetr səviyyəsində proqnozlaşdırır.

Niderland Krallığının Sahibkarlar Konfederasiyasının nümayəndələri ilə görüş



Fevralın 17-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fəzıl Məmmədov Azərbaycanın Niderland Krallığının Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini Oberman Douv Pieter və «Scherjon» şirkətinin prezidenti Scherjon Hilko ilə görüşüb.

F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasətin dayandığını bildirib. Qonaqların diqqətinə Azərbaycan və Niderland Krallığı ara-

sında işgüzar münasibətlərin ildən-ildən inkişaf etdiyini, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın genişləndiyi, vergi inzibatiçilgünün təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyi, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyi qatırılıb, onlara Azərbaycanın vergi sis-

temində aparılan islahatlar, investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, «Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gəlirlərə və əmlakla görə vergilərə münasibətdə iqtisadi qərarların aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya» mövzusunda və uğurla tərtib edilmiş «Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş» layihəsi isə hər iki tərəfdə bütün daxili razılaşdırma prosedurlarını keçib və imzalanmaq üçün hazırdır.

Ölkədə əlverişli investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradıldığını nəzərə çatdıran vergilər naziri 2016-cı ildə investisiyaların təşviqi ilə bağlı dövlət başçısı tərəfindən daha bir neçə fərmanın imzalandığını, Vergi Məcəlləsi və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildiyini, qanunvericilik sənədlərində edilmiş bu dəyişikliklərlə ölkəmizə sərmayə

yatırmaq istəyən investorlar üçün vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər müəyyən olunduğunu və bunların xarici investisiyaların stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

Oberman Douv Pieter səmimi qəbulu görə təşəkkür edərək, öz ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Niderland Krallığı arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini və yeni əməkdaşlıq perspektivlərinin olduğunu bildirdi. O, qeyd edib ki, Azərbaycanda istehsalın təşkil və məhsulların ixracı sahəsində yaradılmış şəraitdən məlumatlıdır və ölkədə olan sabitlik avropalı investorlar üçün cəlbedicidir.

Avropada istehsal sahələrinin yaradılması üçün müntəzib şərait olsa da, məhsul ixracı zamanı müəyyən suallarla qarşılaşdıklarını bildirdən qonaq Niderland şirkətlərinin Azərbaycanda istehsal sahəsinə sərmayə yatırmaqda və

burada istehsal olunacaq məhsulların qonşu ölkələrə də ixrac edilməsində maraqlı olduqlarını vurğulayıb. Qeyd edilib ki, Niderland Krallığının Sahibkarlar Konfederasiyasının üzvləri arasında Azərbaycana sərmayə qoymaq istəyən şirkətlər çoxdur və hazırda bir sıra sahələrdə əməkdaşlıq imkanları araşdırılır.

Görüşdə «Scherjon» şirkətinin prezidenti Scherjon Hilko Azərbaycan əlverişli investisiya mühitinin mövcud olması, investorların hüquq və mənafelinin qorunması, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirərək, rəhbərlik etdiyi şirkətin ölkəmizə investisiya qoymağa maraqlı olduğunu, İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırladığını diqqətə çatdırıb. «Scherjon Dairy Equipment Holland BV» şirkətinin qədim etdiyi avadanlıqlarda «Gouda» və «Edam» növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihənin gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacağı bildirilib. Görüşdə qarşılıqlı maraqlı digər məsələlər də müzakirə edilib.

Apelyasiya Şurasında vergi ödəyicilərinin təkrar şikayətlərinə baxılıb

Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası fevral ayının 12-də iki təkrar şikayətə - fərdi sahibkar Fərhad Əsgər oğlu Aliyevin daşınmaz əmlakın satışından əldə olunmuş gəlirin vergiyə cəlb olunması məqsədilə keçirilmiş kameral vergi yoxlamasının nəticəsinin ləğv edilməsi və 16 nömrəli İnşaat İstehsalat Təsərrüfat Trestinin səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləğlərinin və təbiiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi barədə ərizələrinə baxıb.

Fərhad Aliyev təkrar şikayətində ona məxsus mənzillərin satılmasından əldə edilmiş gəlirlərə vergilərin hesablandığını, yaranmış borcun bir hissəsinin ödənilməsinə nəzərə alaraq, digər hissəsinin ləğv edilməsini xahiş etmişdi. Araşdırma zamanı məlum olub ki, F.Aliyev 2013-2014-cü illərdə Bakı şəhərində yerləşən 2 mənzilini satıb, lakin qanunda göstərilən müddət ərzində vergi orqanına bəyannamə təqdim etməyib. Bakı Vergilər Departamentinin müəyyən edilmiş kənarlaşmalar üzrə vergi ödəyicisinə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi ilə bağlı uyğunlaşdırma məktubuna vergi ödəyicisi müvafiq sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyi üçün departament tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablandı.

İnzibati şikayətinin araşdırılması zamanı F.Aliyevin mənzilini təmirinə sərf edilmiş xərclər üzrə əlavə təsdiqedicilərin təqdim ediyi və xərclərin həmin sənədlərlə öz təsdiqini tapdığı, habelə işin faktiki halları, götürülmüş dəlillər və toplanmış materiallar əsas götürülərək, Vergi Apelyasiya Şurasında Fərhad Əsgər oğlu Aliyevin təkrar şikayətinin təmin edilməsi qərarı alınıb.

Digər vergi ödəyicisi - 16 sayılı İnşaat İstehsalat Təsərrüfat Tresti Vergilər Nazirliyinə ünvanladığı təkrar şikayətində Bakı Vergilər Departamenti tərəfindən tərtib edilmiş «Səyyar vergi yoxlaması» aktının ləğv olunmasını xahiş etmişdi. Araşdırma zamanı müəyyən olub ki, adı çəkilən trestdə 2013-cü ilin dekabr - 2014-cü ilin noyabr aylarını əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilib. Yoxlama aktına əsasən, trestin 2013-2014-cü illərdə mənfəət və əlavə dəyər vergisi üzrə hesablamaları azaldığı müəyyən edildiyindən, vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunub. Yoxlama prosesində gəlirin əldə edilməsi ilə bağlı mal-materiallarının uçotunun aparılması barədə hesabatların və tikinti işlərində mal-materialların, alınan iş və xidmətlərin görülməsinin həminə uyğun olaraq normalara əsasən xərclərə silinmələri barədə texniki hesabatların yoxlamaya təqdim edilməsi səbəbindən, trestin mənfəəti Nazirlər Kabinetinin «Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»na əsasən hesablandı. Vergi ödəyicisi yoxlama ilə hesablanmış vergilərə razılaşmaraq, təkrar yoxlama keçirilməsini xahiş edib.

Vergi Apelyasiya Şurası vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilən səyyar vergi yoxlaması zamanı bütün halların tam araş-

dırılmadığını nəzərə alaraq, 16 nömrəli İnşaat İstehsalat Təsərrüfat Trestinin şikayətinin qismən təmin edilməsi, yoxlama ilə əhatə olunan dövr də nəzərə alınmaqla, vergi ödəyicisinə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edib.

Fevral ayının 19-da Vergi Apelyasiya Şurası «PJA» MMC-nin Bakı Vergilər Departamenti tərəfindən tərtib edilmiş «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının və «Səyyar vergi yoxlaması» haqqında aktın ləğv edilməsi ilə bağlı təkrar şikayətinə baxıb.

MMC-də 2012-ci ilin yanvar - 2014-cü ilin dekabr ayları əhatə edilməklə aparılan növbədənkənar səyyar vergi yoxlaması zamanı xarab olmuş məhsulların ƏDV-yə cəlb olunmadan uçotdan silindiği müəyyən edilib və buna görə də əlavə dəyər vergisi hesablandı. Bundan əlavə, yoxlanılan dövrdə MMC tərəfindən təqdim olunmuş ilk mühasibat sənədlərinə əsasən, 2012-ci il üzrə əmlak vergisinin azaldığı aşkar edildiyindən, ona müvafiq maliyyə sanksiyası tətbiq olunub.

Vergi Apelyasiya Şurası aparılan müzakirələr, vergi qanunvericiliyinin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə sərəh edilməsi ilə bağlı müddəaları rəhbər tutaraq, təkrar şikayətin təmin olunması, habelə uçotdan silinmiş malların maya dəyəri düzgün müəyyən edilməklə hesablanmış vergilərin yenidən hesablanması məqsədilə 2012-ci ilin yanvar - 2014-cü ilin dekabr ayları əhatə olunan vergi ödəyicisinin fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edib.

Vergi Apelyasiya Şurası daha bir vergi ödəyicisinin - «ONGC Videsh Limited» şirkətinin Azərbaycan Respublikasındakı filialının səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş «Səyyar vergi yoxlaması»

aktının ləğv edilməsi ilə bağlı təkrar şikayətinə də baxıb.

2012-ci ilin dekabr ayından 2014-cü ilin avqust tarixinədək olan dövr üzrə aparılan növbəti səyyar vergi yoxlaması zamanı şirkətin gəlirlərini azaltması, xərclərin məsəflərə aid olunan hissəsinin və amortizasiya xərclərinin əsassız olaraq artırılması halları müəyyən edilib. Yoxlama zamanı filiala vergilərin hesablanması ilə bağlı bir sıra ilk mühasibat sənədlərinin, o cümlədən əsas vəsaitlərin və əmlakın alqı-satqısı ilə bağlı müvafiq sənədlərin, pay satışı ilə bağlı alınmış əsas fondların (aktivlərin) siyahısını, tərkibini, qiymətini və dəyərini əks etdirən ilk sənədlərin yoxlamaya təqdim olunması üçün tələbnamə təqdim edilib. Filial tərəfindən ilk mühasibat sənədləri yoxlamaya təhvil verilsə də, digər şirkətlərlə bağlı bəzi müqavilələr və təsdiqedicilərin sənədlər təqdim olunmadığı üçün vergi ödəyicisinə xüsusi vergi rejimli müəssisələrin mənfəət vergisi üzrə əlavə vergi hesablandı və vergilərin dövlət büdcəsinə vaxtında ödənilməsinə görə faiz tətbiq edilib.

Vergi Apelyasiya Şurası tərəfindən təkrar şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədilə zəruri olan sənədlərin, həmçinin digər iki şirkətlə bağlı məqsədli müqaviləsinə əsasən satın alınmış əsas fondların (aktivlərin) siyahısını və əliş dəyərini özündə əks etdirən təsdiqedicilərin araşdırılmasına təqdim edilməsi üçün filiala məktub göndərilib və şirkət tərəfindən qısa müddət ərzində həmin sualların cavablandırılacağı bildirilib.

Vergi Apelyasiya Şurasının iclasında aparılan müzakirələr və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla, eləcə də işin faktiki halları və götürülmüş dəlillər əsas götürülməklə təkrar şikayətin mənfəət vergisindən narazılıq hissəsinə qismən təmin edilib, qalan məsələlər üzrə şikayətə baxılması ilə bağlı müddətin axırının dayandırılması barədə qərar qəbul edilib.

Vergi sistemində aparılan islahatlar müsbət qiymətləndirilir

Dünya Bankının beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməsini özündə əks etdirən «Doing business 2016» hesabatı, eləcə də Dünya Bankı ilə PWC şirkətinin tərtib etdiyi «Paying taxes 2016» hesabatı ölkəmizin milli vergi sistemini biznesin aparılması nöqtəyindən nəzərdənən yüksək dəyərli tədbirlərdir. Azərbaycan bu hesabatlarda «Vergilərin ödənişi» meyarı üzrə dünyanın 189 iqtisadiyyatı arasında 34-cü yerdədir. Vergi inzibatiçilgisi sahəsində aparılan islahatlar, eləcə də vergi yükünün digər ölkələrlə müqayisədə xeyli az olması səbəbindən, Azərbaycanın vergi sistemi vergilərin ödənilməsinin asanlıqla görə bir çox inkişaf etmiş dövlətlərin göstəricilərini qabaqlayır. Dünya Bankının qiymətləndirməsində ölkəmiz biznesə başlama imkanları üzrə 7-ci yerdə qərarlaşıb.

Bununla yanaşı, respublikamızda

əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, gələcəyin intizamı, savadlı vergi ödəyicilərinin formalaşdırılması işinin səmərəliliyinin artırılması üzrə strateji məqsədlərə nail olmaq üçün bir çox işlər görülməsi vacib hesab olunur. Məhz yüksək vergi mədəniyyəti şəraitində vergi yığımlı yüksəlir, dövlət büdcəsinin gəlirləri artır. Bu istiqamətdə aparılan islahatların, təbiiqat, təşviqat işinin təşkililərin qabaqcıl beynəlxalq təcrübələr araşdırılır, ən mütərəqqi olanlarının tətbiqi sahəsində işlər görülür.

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin də böyük əksəriyyəti məhz bu məqsədlərə xidmət edir. Məcəllədəki dəyişikliklər vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatiçilgünün təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına he-

Vergidən yayınma ilə bağlı cinayət işləri başlanıb

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən «Bakı Elektriklənmə» ASC-də ümumilikdə külli miqdar təşkil edən 370 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayınılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, 29.12.2005-17.09.2012-ci il tarixlərdə «Bakı Elektriklənmə» ASC-nin sədri vəzifəsində işləmiş Məmmədov Şamil Cəbrayiloviç Vergi Məcəlləsinin 16.1.1-ci, 16.1.3-cü, 16.1.7-ci, 92-ci, 103.1-ci, 104-cü, 105.1-ci, 130.1-ci, 130.2-ci, 153-cü, 154-cü, 159-cu, 161-ci, 166-cı, 173-178-ci, 196-cı, 197-ci, 201-ci və 202-ci maddələrinin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə ümumilikdə külli miqdar təşkil edən 308,3 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Departament tərəfindən 31 avqust 2015-ci il tarixdə F.Məmmədovun Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə iş təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyinə görə, ittiham elan etmək mümkün olmadığından, həmin tarixdə F.Məmmədovun barəsində Cinayət-Prosessual Məcəlləsinin 278-ci maddəsinə əsasən axtarış elan edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 fevral 2016-cı il tarixdə F.Məmmədov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub və elə həmin gün də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəllə-

sinin 213.2.2-ci maddəsinə iş ittiham elan olunub. F.Məmmədovun az ağır cinayət əməli törətdiyini, daimi yaşayış yerinin olmadığını, törətdiyi cinayət əməlinin xarakterini, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyini, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayınmışdırı vergilərdən 50 min manat məbləğində olan hissəsinə könüllü olaraq dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilib.

Departament tərəfindən digər bir cinayət işi «ES Qrup Konstrakşn» MMC-də külli miqdar təşkil edən 70,6 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayınılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən başlanıb. İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Səfərov Elçin Hüseyn oğlu MMC-nin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunmuş məlumatları daxil etməklə cinayət əməli törədib. Departament tərəfindən 7 dekabr 2015-ci il tarixdə E.Səfərovun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb. Elə həmin tarixdə onun barəsində axtarış elan edilib.

11 fevral 2016-cı il tarixdə E.Səfərov Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib. Cinayət işi üzrə dayandırılmış icraat təzəllənib və ona Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham elan olunub.

ablanmışdır. Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətini genişləndirilməsinin təşviqi qarşısında duran əsas vəzifələrdəndir.

Bununla yanaşı, əhalinin nağd ödənişlər zamanı çek tələb etmələri üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Vergi potensialının qiymətləndirilməsi və proqnozlaşdırılması modelləri sisteminin tətbiqi, müvafiq program paketi ilə təmin olunması, vergi orqanları tərəfindən nəzarət edilməsi nisbətən çətin olan peşələr üzrə, habelə digər sahələrdə vergidən yayınma hallarının minimumlaşdırılması üçün ictimai nəzarətin gücləndirilməsinin stimullaşdırılması üçün gələcəkdə də qanunvericilikdə dəyişikliklərin edilməsi istisna olunmur.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında milli vergi sistemi

üçün də yeni hədəflər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Vergilər Nazirliyində 2013-2020-ci illər üçün vergi sisteminin strateji inkişaf planı təsdiq edilmişdir. Sözügedən plan çərçivəsində 22 istiqamət üzrə 86 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Vergi sisteminə müasir informasiya texnologiyalarının, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatlar bu siyasətin əsas prioritetləridir. Konsepsiyanın həyata keçirilməsi nəticəsində iqtisadi sistemin rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə aktiv vergi siyasətinin genişləndirilməsinin təmin olunması, vergi dərəcələrinin optimallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması nəzərdə tutulmuşdur.

Rəşad SADIQOV

Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib

Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.

Əvvəlcə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, Azərbaycan son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı öz potensialını bir neçə dəfə artırıb, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Bütün bu işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Lakin son bir ildə dünyada neftin qiymətinin dörd dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib. Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsiriz ötüşmüşdür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfə saldonun yaranmasına səbəb olub. Dünya bazarında neftin qiymətinin düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsin. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir.



Sonra maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim edib. Nazir 2016-cı il dövlət büdcəsinə edilən dəyişikliklərin səbəblərindən söz açdı. Bildirilib ki, son 18 ay ərzində dünya bazarında xam neftin və neft məhsullarının qiymətinin dörd dəfədən çox ucuzlaşması dövlət və icmal büdcələrinin gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb. Təsdiq olunan dövlət büdcəsi üçün neftin bir bareli üzrə qiyməti 50 ABŞ dolları götürülmüşdür. Mövcud neft qiyməti ilə təsdiq olunan büdcədəki qiymət arasındakı əhəmiyyətli fərq dövlət və icmal büdcələrinin gəlirlərini yenidən hesablanması zərurətini qaçılmaz edib. 2015-ci il dekabrın 21-də Mərkəzi Bankın "üzən məzənnə" siyasətinə keçid qərarı cari il üçün təsdiq olunan dövlət və icmal büdcələrinin xarici valyutada olan xərclərinin manatla təminatında qeyri-tarazlıq yaradıb. Eyni zamanda, manatın digər valyutalara nisbətən ucuzlaşması ölkə iqtisadiyyatında inflyasiya təzyiqlərini artırıb, idxal olunan bir çox məhsulların, o cümlədən bəzi gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətlərini artırmışdır.

Mövcud vəziyyəti nəzərə alaraq Prezident İlham Əliyev dövlət və icmal büdcələrinə yenidən baxılaraq düzəlişlərin edilməsi ilə bağlı hökumətə müvafiq tapşırıqlar verib. Manatın məzənnəsinin enməsi ilə bağlı Prezidentin tapşırığına əsasən əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərə yemək xərçəti üçün verilən aylıq müavinətin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı, həmçinin dövlət büdcəsi xərclərində xarici valyutada ödənilməli olan öhdəliklərin yerinə yetirilməsi 2016-cı ilin dövlət büdcəsinin xərclərində dəqiqləşdirilməsi zəruri edib. Qeyd olunan sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub. Bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8 faiz təşkil edəcək.

Ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən qeyri-neft sektorunun şaxələndirilməsi, bu kontekstdə sahibkarlığa, xüsusilə kiçik və orta sahibkarlara əlavə maliyyə dəstəyinin verilməsi, ərzaq və digər gündəlik tələbat mallarına olan ehtiyacın əsasən yerli istehsal hesabına daha da artırılması, ixrac yönümlü malların istehsalına təkan verilməsi, əlavə iş yerlərinin yaradılması və bir sıra digər dövlət tədbirlərinin tənzimlənməsi üçün yaradılmış maliyyə təminatı təqdim olunan qanun layihəsində öz əksini



tapıb.

Bildirilib ki, 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır və bu da cari ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çoxdur. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanmışları zamanı xam neftin satış qiymətinin bir bareli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 2016-cı il dövlət büdcəsi gəlirlərinin 7 milyard 615 milyon və ya 45,3 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transferin, 7 milyard 10 milyon manatı və ya 41,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387 milyon manatı və ya 2,3 faizi digər daxilolmaların hesabına düşür. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 821 milyon manat və ya 12,1 faiz çoxdur.

Qeyd edilib ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çoxdur. Artım bütövlükdə qeyri-neft sektorundan daxilolmaların payına düşür. Qanun layihəsində 2016-cı il dövlət büdcəsinin xərcləri 2 milyard 231 milyon manat və ya 13,7 faiz artırılaq 818 milyard 495 milyon manata çatdırılması öz əksini tapıb.

2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinin 12 milyard 106 milyon manatı və ya 65,5 faizini cari xərclər (təsdiq olunmuş göstərici ilə müqayisədə bu, 1 milyard 922 milyon manat çox deməkdir), 24,9 faizini və ya 4 milyard 614 milyon manatını əsaslı xərclər (bu, təsdiq edilmiş göstərici ilə müqayisədə 4,5 faiz az deməkdir), 9,6 faizini və ya 1 milyard 775 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8 faiz olacaq.

Bütövlükdə 3 milyard 922 milyon manat artımı 1 milyard 290 milyon manat artımı sosialyönümlü xərclərin payına, 1 milyard 23 milyon manatı və ya 26,1 faizi investisiya və xarici kreditlər üzrə həyata keçirilən layihələrdə pay itirilməsi, 845 milyon manatı və ya 21,5 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə, 330 milyon manatı və ya 8,4 faizi müdafiə və təhlükəsizlik xərclərinə, 171 milyon manatı və ya 4,4 faizi Azərbaycanın xaricdə olan diplomatik orqanlarının nümayəndəliklərinin saxlanması, beynəlxalq təşkilatlarla üzlük haqları, beynəlxalq tədbirlərin keçirilməsi xərclərinə, 134 milyon manatı və ya 3,4 faizi ölkədə sahibkarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təminatı üçün xərclərinə yönəldiləcək. 3,3 faizi və ya 129 milyon manatı isə bir sıra digər zəruri dövlət xərclərinin tənzimlənməsinə sərf ediləcək.

2016-cı il üçün dəqiqləşdirilmiş xarici borca xidmətlə bağlı xərclərin artması da manatın məzənnəsinin ucuzlaşması ilə əlaqədardır. Dəqiqləşdirilmiş dövlət büdcəsi kəsinin yuxarı həddi 1 milyard 673 milyon manat təşkil edəcək.

2015-ci ildə büdcəyə edilən qənaətlə əsasən ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında təxminən 1,4 milyard manatla yaxın xəzinə qalığı mövcud idi. Hazırda yaranmış vəziyyətlə əlaqədar həmin xəzinə qalığının istifadəsi ilə dövlət büdcəsinin kəsinin örtülməsi nəzərdə tutulur.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bildirdi ki, 2016-cı ilin ilk aylarından müşahidə etdiyimiz proseslər ödənilən ildən daha da güclənmiş sistemli böhranın davamı kimi qiymətləndirə bilər. Daha çox siyasi amillər əsaslanan iqtisadi dəyişikliklər, o cümlədən neftin qiymətinin kəskin və davamlı olaraq



aşağı düşməsi, ABŞ tərəfindən aparılan monetar siyasətin sərtləşdirilməsi, bəzi ölkələrin milli valyutalarının dəyərizlənməsi, Şərqdə baş verən silahlı münaqişələrin Avropada müşahidə olunan fəsadları ilə daha da dərinləşib. Bu problemlərin həlli üçün hər bir ölkə öz maliyyə imkanlarına və siyasi iradəsinə əsaslanaraq müxtəlif iqtisadi-siyasi alətləri tətbiq etməkdədir və bir çox ölkələr həmin məqsədlə xərclərin optimallaşdırılması və rasionallaşdırılması ilə bağlı addımlar atıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən istər daxili, istərsə də xarici iqtisadi siyasət kursunda çevik addımlar atılıb, əhalinin xarici təsirlərdən və



manatın məzənnəsinin ucuzlaşmasından müdafiəsi məqsədilə cəmiyyətin gözlədiyi qərarlar verilib.

Dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş məbləğə müqayisədə 15,5 faiz və ya 2 milyard 256 milyon manat artırıb, 16 milyard 822 milyon manat məbləğində nəzərdə tutulub. Belə ki, gəlirlərdəki artımın 71,6 faizi Dövlət Neft Fondundan edilən transferlərin payına düşür. Eyni zamanda, gəlirlərin artımının 18,1 faizinin Vergilər Nazirliyi, 9,7 faizinin Dövlət Gömrük Komitəsi və 0,7 faizinin isə digər gəlirlər hesabına formalaşması nəzərdə tutulub. İlkin təsdiq edilmiş büdcə ilə müqayisədə vergi gəlirləri 7,5 faiz, qeyri-vergi gəlirləri isə 23,8 faiz artımla proqnozlaşdırılıb.

Dövlət büdcəsinin gəlirlərində ayrı-ayrı mənbələrin artımına gəldikdə isə, büdcə sektorunda əməkhaqlarının artırılması, əhalinin gəlirlərinin və orta aylıq əməkhaqlarının qorunub saxlanması və məşğulluğun genişləndirilməsi ilə bağlı atılacaq addımlar fiziki şəxslərin gəlir vergisi üzrə təklif olunan proqnozunu yerinə yetirilməsi üçün real mənbə rolunu oynayacaq. Bu mənbə üzrə artım məbləği büdcə gəlirlərinin ümumi artımının 5,5 faizini təşkil edir və ilkin təsdiq olunan məbləğə müqayisədə 12,9 faiz çox proqnozlaşdırılıb.

Əlavə dəyər vergisi üzrə 47,9 faiz artım nəzərdə tutulub və bu mənbə üzrə artım büdcə gəlirlərinin təklif olunan artımının 13,6 faizini təşkil edir. Dövlət büdcəsinin yenidən baxılmış xərcləri 13,7 faiz artımla, 18 milyard 495 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə yenidən baxılaraq artırılması zərurətini səbəblərini də bir neçə istiqamətə bölmək olar. Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalanıb. Müzakirəyə təqdim edilmiş dövlət büdcəsi xərclərinin artımının əsas hissəsi məhz sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin təminat oluması məqsədini daşıyır.

Təqdim edilmiş layihədə xarici borc üzrə ödəniş məbləği 55,5 faiz artımla nəzərdə tutulub. Xarici borcların ödənilməsinə əsas fərqəndirici cəhətlərdən biri Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə ilkin olaraq təsdiq edilmiş xərclərin dövlət büdcəsinin yenidən baxılmış xərclərində nəzərdə tutulmamasıdır.

Büdcə xərclərinin artımlarının üçüncü istiqaməti iqtisadi fəaliyyətin dəstəklənməsi ilə bağlı xərcləri əhatə edir. Bu xərclərə Sahibkarlığa Kömək Milli Fonduna, real sektorun yaradılmasına mənfə təsir edən

Aparılmış dəqiqləşdirmələr nəticəsində büdcə xərclərində cari xərclər 18,8 faiz artırılıb, əsaslı xərclər 4,4 faiz azaldılıb. Cari və əsaslı xərclər arasında nisbət ilkin təsdiq

olunmuş büdcə ilə müqayisədə yenidən baxılma prosesində daha da artırılıb.

2016-cı ilin yenidən baxılmış dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərə 1775,1 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da büdcə gəlirlərinin artıq 10,6 faizini təşkil edir.

İlkin təsdiq edilmiş dövlət büdcəsinin gəlir və xərcləri ilə müqayisədə yenidən baxılma prosesində gəlirlərin artım tempinin xərclərin müvafiq göstəricini 1,8 faiz bəndi üstələməsi son nəticədə büdcə kəsinin məbləğinin də 1,5 faiz az nəzərdə tutulması ilə nəticələnib.

Sonra iclasda "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladı ki, manatın məzənnəsinin aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisə qanun layihəsi göndərilib. Bu qanun layihəsinin mərkəzində dünyada gedən iqtisadi proseslərin, Azərbaycanın büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq,



Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır. Dövlət büdcəsinin yenidən baxılmış sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698,8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13,7 faiz artıdığı halda, bu sahə üzrə artım 42,3 faizdir. Bu, o deməkdir ki, sosial müdafiə yeno də dövlətin prioritet məsələsidir.

Qeyd edilib ki, 2016-cı ilin dövlət büdcəsinə təqdim olunan dəyişikliklərin əsas mahiyyəti global iqtisadiyyatda baş verən gərginlikdən maksimum az itki ilə çıxmaq, iqtisadi inkişafın azalma meyillərini qarşısını almaq, makroiqtisadi sabitliyi qoruyub saxlamaq, manatın ucuzlaşması nəticəsində yaranan əlavə sosial öhdəlikləri və digər zəruri dövlət xərclərini maliyyələşdirmək üçün real maliyyə təminatı yaratmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən pensiya və sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, məcburi köçkünlərə yemək xərçəti üçün verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının orta hesabla 10 faiz artırılması və digər sosial program və tədbirlər qanuna ediləcək dəyişikliklərin əsasını təşkil edir.

yanaşı, xarici valyutada olan öhdəliklər, o cümlədən dövlət zəmanəti ilə xaricdən colb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakı, müdafiə və təhlükəsizlik tədbirləri üzrə xüsusi dövlət alışı, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanması, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər tədbirlər müzakirə edilən qanun layihəsində nəzərə alınıb.

Sonra Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün düzəldilmiş büdcə layihəsinin qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının daha da artırılmasına əlavə imkan yaradacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyasının uğurlu icrasının nəticəsidir ki, hazırkı şəraitdə ölkədə bütün sosial proqramlar vaxtında reallaşdırılıb, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilib. Düzəldilmiş büdcə layihəsində Fondun gəlir və xərclərinin 3307,4 milyon manat proqnozlaşdırıldığını qeyd edən sədr bildirdi ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur.

Fondun sədri məlumat verib ki, gəlirlərin gözlənilən artımının 82,8 milyon manatı və ya 36,2 faiz məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayrımlar (transfer) hesabına təmin ediləcək. 2016-cı il üçün düzəldilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur.

Bildirilib ki, əmək pensiyalarının ödənişi xərcləri 3136,1 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılıb. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq, bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyada olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə məsələlərində artımla müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin düzəldilməsi nəzərə alınıb.

Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödəniş xərcləri 102,9 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərində 0,9 milyon manat və ya 4,5 faiz artım nəzərdə tutulub, bu istiqamət üzrə xərclər 20,1 milyon manat ilkin məbləğə qarşı 21,0 milyon manat həcmində proqnozlaşdırılıb.

Hər iki büdcə sənədi səsvermə ilə qəbul olunub.

Sonra iclasda "Polis haqqında" Qanunda dəyişiklik edilib, sənədin 28-ci maddəsinin VI hissəsində "Mükəlləfiyyət qeydiyyatından" sözləri "qeydiyyatdan" sözləri ilə əvəz olunub. Deputatlar Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi məsələsinə də müsbət münasibət bildiriblər. Bundan başqa, "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununu məqsəduyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilib.

"Xaricə pul köçürülməsinə görə verginin tətbiqi investisiya mühitinə mənfə təsir edə bilərdi"

"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər Azərbaycanda investisiya mühitinə mənfə təsir edə bilərdi. Trend-in məlumatına görə, bunu "Caspian European Club"un üzvlərinin iştirakı ilə keçirilən biznes-forumda jurnalistlərə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, bu, həmçinin ölkədə xarici investorların iştirakı ilə müəssisələrin yaradılmasına mənfə təsir edə bilərdi.

Deputat bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev haqqı olaraq həmin qanuna dəyişikliklər edilməsinə veto qoydu, çünki yeni dəyişikliklər əhalinin eyni əməliyyata görə iki dəfə vergi ödəməsinə gətirib çıxara bilərdi: "Azərbaycan Prezidenti, ilk növbədə, ölkə əhalisinin konstitusiyaya haqlarının qorunmasının qərantıdır, bu dəyişikliklər isə müəyyən dərəcədə onları təmin etmirdi. Dəyişikliklər həm xarici, həm də yerli investorların biznes imkanlarına da mənfə təsir edə bilərdi".

Z.Səmədzadə vurğulayıb ki, hazırda Azərbaycan yerli və xarici investisiyaların axımını stimullandıran tədbirlər görmək lazımdır: "Bu gün sahibkarlarla görüşdüm. Onların da bizim baxacağımız bəzi təklifləri var. Biz yerli və xarici investisiyaların cəlb edilməsi və sahibkarların qorunması üçün biznes mühitinin yaxşılaşdırılması üzərində işləməliyik və qüvvədə olan qanun bu məqsədləri nəzərdə tutur".

Qeyd edək ki, fevralın 23-də Milli Məclis plenar iclasında valyutunun ölkə xaricinə çıxarılması üzrə əməliyyatlardan dövlət büdcəsinə 20 faizlik icbari ödəniş nəzərdə

tutan "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklərin qəbul edilməsinə məqsəduyğun hesab etməyib.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzaladandan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.

"Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutunun köçürülməsi üçün əməliyyat məbləğinin 20 faiz miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

"Valyuta ehtiyatlarımız 26 aylıq idxala kifayət edir"



2015-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilmişdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

"Belə ki, 2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət etmiş və xarici dövlət borcunu 5,2 dəfə

üstələmişdir. Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam etmişdir", - icmalda qeyd edilir.

Qeyd edək ki, neft ucuzlaşmazdan əvvəl, 2013-cü ildə valyuta ehtiyatlarımız 3 illik (36 ay) mal və xidmətlərin idxalına kifayət edirdi.

DGK-nın GMO laboratoriyasında 2287 nümunə müayinədən keçirilib

Dünya təcrübəsi nəzərə alınaraq Azərbaycan ərazisində Genetik Modifikasiya Olunan Orqanizm (GMO) məhsullarının qadağan edilməsi barədə bir sıra normativ hüquqi aktlar qəbul edilərək, bu qəbıldən olan yeyinti məhsullarının və GMO bitkilərinin idxalına, satışına, dövlət qeydiyyatına alınmasına sət qadağalar qoyulub. Qanunun icrası məqsədilə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bir sıra zəruri tədbirlər həyata keçirilib.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əkin materiallarının idxalı Azərbaycan Respublikası qanunvericiliyi ilə təsdiqlənən və beynəlxalq miqyasda tanınan GMO bitkilərinin sortlarının siyahıları ilə tutuşdurulmaqla və etiketlərinin arasıdırılması üsulu ilə aparılır. Toxumların və digər əkin materiallarının idxalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən idxal karantin icazələri, yeyinti məhsullarının idxalı isə qanuna uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən verilən gigiyenik sertifikatlar əsasında həyata keçirilir. İcazələrin və gigiyenik sertifikatların verilməsi zamanı məhsulların tələblərə, eləcə də GMO tələblərinə cavab verməsi də yoxlanılır.

GMO məhsullarına nəzarətinin daha da gücləndirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin nəzdində GMO laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın 4 nəfər eksperti Avstriya, Ukrayna və Türkiyəli mütəxəssislər tərəfindən təşkil edilmiş treninqləri uğurla başa vuraraq, GMO analizinə icazə verən sertifikatlar əldə edib. Hazırda laboratoriyada ən müasir üsulla - real zaman miqyasında Polimeraza Zəncirvari Reaksiya (PCR) və paralel olaraq soya və qarğıdalı kimi xam materiallarda test zolaqlar üsulu ilə ekspres metodun tətbiqi həyata keçirilir. Ekspres metod vasitəsilə 1-2 gün ərzində nəticələr əldə edilir.

2015-ci ilin avqustunda fəaliyyətə başlayan GMO laboratoriyasında ilin sonuna qədər 2287 nümunə müayinədən keçirilib. Ümumilikdə 500 kq qarğıdalı unu və 1000 kq günəbaxan toxumlu çörək unu qanşığındakı GMO elementləri aşkar olunub.

DGK-nın qərarı ilə eyni zamanda 6 sarıad-keçid məntəqəsində GMO laboratoriyaları qurularaq onlar üçün ekspres PCR laboratoriyaları əldə edilib. Naxçıvan Mərkəzi Gömrük Ekspertizası İdarəsində də yeni GMO laboratoriyası fəaliyyətə başlayıb. Məqsəd GMO məhsulları məhsulları ölkə ərazisinə buraxmamaq, ölkə əhalisinin bu sahədəki nara-

hatlığını aradan qaldırmaqdır. Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə GMO analizi etmək məqsədilə yağ nümunəsi təqdim olunub. Laboratoriyadan nümunəni təqdim edən şəxs əvvəlcədən bildirilib ki, yağ, şəkər, spirt və nişasta kimi məhsullarda GMO analizlərinin əksəriyyəti alınmır. Çünki bu cür saflaşdırılmış məhsullarda zülal olmadığından analiz üçün tələb olunan DNT-nin əldə edilməsi çox çətinidir. Buna baxmayaraq, aparılan araşdırma zamanı mütəxəssislərin mülahizəsi özüntü doğruldub və yağ nümunəsində GMO elementləri aşkar olunmayıb.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, həmin yağ nümunəsində GMO elementləri aşkar olunmayıb. Bir məqamı da vurğulamaq yerinə düşər ki, həmin yağ nümunəsində GMO elementləri aşkar olunmayıb.

Bir daha qeyd edək ki, beynəlxalq təcrübəyə və xarici mütəxəssislərin rəyində əsasən, saflaşdırılmış yağlarda ümumiyyətlə GMO analizi aparılmır, onların analizini aparmaq üçün istifadə edilən xammal analizə götürülür. Bazarlardakı meyvə-tərəvəzin həcminin böyük olması və xarici görünüşü onların GMO məhsul olması anlamına gəlir. Mütəxəssislər bilir ki, meyvənin iriliyi onun sor-

tundan, parıltılı olması isə parafinlə örtülməsi ilə bağlıdır. Bu cür emal edilmiş meyvələr çürümür və xarici təsərə dayanıqlı olur. Bu səbəbdən xaricdən gətirilən meyvələrin qabığının soyulması məsləhət edilir. Halbuki GMO məhsulun yaradılması uzun və bahalı bir prosesdir. Külli miqdarda vəsait tələb edən bu proses müxtəlif biotexnoloji üsullar vasitəsilə həyata keçirilir və hər meyvənin GMO növü yoxdur. Birillik bitkinin GMO sortunun yaradılması üçün 5 il, bitkilərin ağac növlərinin yaradılması üçün isə uzun illər sərf olunur. Bu səbəbdən GMO sortları yalnız mühüm strateji vacib bitkilər üçün yaradılır. Dünyada yalnız 1 növ gavalının, 2 növ almanın və 2 növ papayanın GMO sortları yaradılıb. Digər meyvələrin GMO sortları hələlik mövcud deyil. Bu, "Mədəni bitkilərin genetik ehtiyatların mühafizəsi və sənədlə istifadəsi haqqında" 259 nömrəli 13 noyabr 2012-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş beynəlxalq miqyasda tanınmış bitkilərin GMO sortlarının siyahısında öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər tərəfindən 10 kq-a qədər şəxsi istifadə üçün gətirilən ərzəgin gömrük-keçid məntəqəsində yoxlanılması nəzərdə tutulmayıb.

Bir məqamı da vurğulamaq yerinə düşər ki, həmin yağ nümunəsində GMO elementləri aşkar olunmayıb. Bir məqamı da vurğulamaq yerinə düşər ki, həmin yağ nümunəsində GMO elementləri aşkar olunmayıb.

Bir daha qeyd edək ki, beynəlxalq təcrübəyə və xarici mütəxəssislərin rəyində əsasən, saflaşdırılmış yağlarda ümumiyyətlə GMO analizi aparılmır, onların analizini aparmaq üçün istifadə edilən xammal analizə götürülür. Bazarlardakı meyvə-tərəvəzin həcminin böyük olması və xarici görünüşü onların GMO məhsul olması anlamına gəlir. Mütəxəssislər bilir ki, meyvənin iriliyi onun sor-

Unibank verdiyi kreditlərin məbləğini açıqladı

Unibank müştərilərinə verdiyi kreditin məbləği barədə məlumatları açıqlayıb.

31 Dekabr 2015-ci il tarixinə Bankın müştərilərə verdiyi kredit və lizinqlərin cəmi məbləği 782 milyon 444 min manat təşkil edib.

Xatırladaq ki, 2014-cü ilin sonunda Bankın kredit portfelini 711 milyon 136 min manat idi. Beləliklə, ötən il Unibankın kredit portfelini 71,3

milyon manat və ya 10% artıb. Kreditlərin 60%-i fiziki şəxslərə, 18,8%-i ticarət və xidmət sahəsinə, 2,7%-i sənaye sahəsinə, 3,9%-i kənd təsərrüfatına və s. verilib.

ƏHALİYƏ AYRILAN KREDİTLƏR AZALIB, REAL SEKTORA ARTIB
Bankın 2014-cü ilin sonunda fiziki şəxslərə verdiyi kreditlərin məbləği 523 milyon



139 min manat idi. Ötən il bu kreditlərin məbləği 53 milyon 524 min manat və ya 10,2% azalıb. Əksinə, neft sənayesi müəssisələrinə, sənayenin digər sahələrinə, ticarət və xidmət verilən kreditlər artıb.

Expressbank yeni filialını açdı

Rəqibləri filiallarını bağlayarkən, Expressbank açır.

Expressbank-ın Elmələr Akademiyası metro stansiyasının yaxınlığında yeni Elmələr filialı fəaliyyətə başlayıb. Yeni filial Bakı Dövlət Universiteti ilə üzbuüz, F. Ağayev küçəsi, 5 ünvanında yerləşir.

"Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində yeni filialını müştərilərin istifadəsinə verdi. Yeni filial əhalinin sıx yaşadığı ərazidə, xüsusən də



gediş-gəlişin asan olması məqsədilə metro stansiyasının yaxınlığında fəaliyyətə başlayıb. Bankın Elmələr filialı müştərilərə ən yüksək səviyyədə xid-

mət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir", - deyər Expressbank-ın Biznesin inkişafı departamentinin direktoru Mehriban Ocaqçılıyeva bildiri.

Expressbank-ın paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminalı və 400-dək ExpressPay ödəniş terminalı vardır.



Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.

YENİ NƏSİL RABİTƏ OPERATORU

Müasir dünyada texniki nailiyyətlərin durmadan artdığı və planetin müxtəlif nöqtələrindən olan insanların ünsiyyətinin daha yətləri olduğu bir dövrdə informasiya və onun ötürülməsinin bütün mümkün üsulları böyük əhəmiyyət kəsb etməyə başlamışdır. İnformasiyanın ötürülməsi məsafə nəzərəcarpacaq dərəcədə artır. İnsana elə gəlir ki, bu, mükəmməliyin son zirvəsidir və bundan da yaxşısını düşünüb tapmaq mümkün deyil. Lakin telekommunikasiyalar və İT-texnologiyalar sahəsində çalışan mütəxəssislər başqa cür fikirləşir və yeni tədqiqatlarını davam etdirirlər. Onlar informasiyanın toplanması, saxlanması, ötürülməsinin keyfiyyətinin yaxşılaşdırılması, yeni informasiyalaşdırma mexanizmlərinin yaradılması üzərində işləyirlər.

Telekommunikasiyalar və İT-texnologiyalar elə sürətlə inkişaf edir ki, burada baş verən dəyişikliklər çox qısa zaman kəsiyində həyata keçir. Bu gün telekommunikasiyalar dünyaya iqtisadiyyatının daha effektiv və dinamik inkişaf edən sahələrindəndir. Ölkəmizdə telekommunikasiya bazarında liderlik keyfiyyətləri ilə seçilən Amerika şirkəti Cybernet Communication Inc.-in filialı olan Avirtel MMC 2000-ci ildə ən qabaqcıl İKT xidmətləri təqdim etmək məqsədilə təsis olunmuşdur. Etibarlı, rahat və təhlükəsiz qoşulmanı təmin edən Avirtel kompleks məhsul və xidmətlər təklif etməklə, öz müştərilərinə effektiv ünsiyyət qurmağa yardım edir. Müştərilər Avirtel-in genişləndirilən sürətli internet xidmətlərindən, IPTV, 088 toll free, zəng mərkəzi, biznes proseslərinin idarəedilməsi proqramı (BPMS), mobil həllər, IT outsourcing, İKT konsultasiya və təlim, veb dizayn, reklam, İKT təhlükəsizlik xidmətləri, LED həllər və geniş çeşidli məhsullardan faydalana bilərlər. Avirtel şirkəti internet provayder kimi ilk addımlarını atmağa başladıqda ölkədə əz sayda internet provayder fəaliyyət göstərirdi və illər keçdikcə xidmətin son istifadəçiyə çatdırılması sahəsində ən qabaqcıl texnologiyalarla ayaqlaşan şirkət bu sahədə öz sözünü deməyi bacarmışdır. Belə ki, rəqabətə meyilli və inkişafınımlu bir şirkət olaraq Avirtel hazırda Bakıda və ölkəmizin 40 regionunda ADSL, Fiber Optik, SHDSL, Wi-Fi, VDSL, VDSL2 texnologiyaları ilə internetə yüksək keyfiyyətli və sürətli qoşulmanı təmin edir. Eyni zamanda, Avirtel 2016-cı ildən Sürətli İnternet layihəsini həyata keçirməyi və son istifadəçiyə mövcud telefon xətti üzərindən çox sürətli şərtlərlə 50 Mb və daha yuxarı sürətli internet xidmətləri təqdim etməyi planlaşdırır. İnternetin müasir dövrümüzdə elm, mədəniyyət, təhsil, iqtisadiyyat, ümumiyyətlə bütün sahələrdə həyatımızı, işlərimizi sadələş-



dirdiyi danılmazdır. Lakin qarşıda sərhədsiz imkanlar açan internetin yayılması olduğu qədər zərərli təhlükələr də mövcuddur. Düzgün istifadə edilmədikdə internetə giriş təşkilatlar, təhsil müəssisələri, eləcə də ev istifadəçiləri üçün risk törədə bilər. Bəzi araşdırmalara görə, istifadəçilərə nəzarət edilmədikdə işdə 3 saata qədər vaxt itirilmiş olur. Avirtel uşaqlı ailələrə, şirkətlərə, təhsil müəssisələrinə AvirDNS xidmətini təklif edir. Bu xidmət vasitəsilə istifadəçilər istədikləri məzmunlu saytlara qadağa qoya bilər, beləliklə də tabeliyində olan digər istifadəçiləri internetdə pirs vərdişlərdən, vaxt itkisindən qoruyur.

Avirtel öz müştərilərinə Fiber Optik xətləri və ADSL üzərindən 180-dən artıq telekanalın rəqəmsal yayımını təqdim edir. AvirTV Azərbaycan, türk, rus, ingilis və fransız dillərində onlarla kanala təmiz səs və görüntü imkanları ilə baxmağa imkan yaradır. Rəqəmsal TV-nin kabel televiziyaalardan fərqi ondan ibarətdir ki, kabel TV-də siq-

nal retranslyatorlardan, gücləndirici və kablərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir, beləliklə tam keyfiyyətli yayımla müxtəlif dilli kanalları izləmək olur.

Avirtel-in veb sayt dizayn və proqramlaşdırma komandası Java, C++, Python, Ruby, Javascript, PHP, HTML5, CSS3, JQuery, Ajax, CMS sahəsində ən yüksək bacarıqlara malikdir. Avirtel müştəriləri üçün istifadəsi rahat, istədiyiniz dizaynı və istənilən ekran ölçüsünə uyğun olan veb saytlar hazırlayır. Şirkət tək veb saytı hazırlanması deyil, həmçinin öz domen və hosting xidmətlərini də təklif edir. Veb saytların durmadan artdığı bir dövrdə artıx sistemlərdə ilk sirlərdə çıxmaq, rəqiblərlə müqavimətə davam gətirmək qəliz məsələyə çevrilmişdir. Buna görə də Avirtel öz veb sayt xidmətlərinə müştəriləri üçün SEO optimizasiyasını da daxil etmişdir. Beləliklə, şirkət müştərilərə veb sayt hazırlanmasında sifirdən SEO optimizasiyasına qədər öz AvirWeb xidmətini təklif edir.

Bu gün əksər təşkilatlar üçün müştəri məmnuniyyətinə nail olmaq ən əsas məqsəddir və bu məmnuniyyəti qazanmaq heç də asan deyil. Şübhəsiz ki, uğurlu biznes qurulmasına zəng mərkəzinin təsiri çox böyükdür. Zəng mərkəzi uğurlu satış və satışsonrası dəstəyini əsas elementlərindən biridir. Avirtel-in Zəng Mərkəzi öz qərarları ilə müştəri və tərəfdaşların gözləntiləri doğruldur. Avirtel istər internet, sosial media, istərsə də TV, radio, qəzet, jurnal və ya çöl reklamları olsun, hər bir tərəfdaşına xidmət göstərir. Şirkət müştəriləri üçün tam marketing və branding strategiyaları, eləcə də satış planları hazırlayır. Biznes proseslərinin idarəedilməsi proqramı (BPMS) Avirtel-in istehsal etdiyi alətlərdən istifadə edərək, ağıllı icra olunan idarəetmə strategiyasıdır. Bu proqramda istifadə olunan alətlər

təşkilatın idarəçilərinə sistemdəki bütün prosesləri və hadisələri izləməyə, lazım olduqda idarə etməyə yardım edir. Bu sistemin təmin etdiyi hesabatlar təşkilatın strateji qərarlarının həyata keçirilməsində istifadə oluna bilər.

Həmçinin, Avirtel işi sənayesində aparıcı texnologiya olan LED monitorlar quraşdırma üzrə ixtisaslaşır. Şirkətin komandası işıqlandırma sənayesini, istehlakçı elektronikasını və İKT sahəsində təcrübəyə malik mütəxəssislərdir. Avirtel-in yüksək səviyyədə təlimatlandırılmış texniki heyəti LED monitorları texniki cəhətdən quraşdırır, nəzarət edir və yaranan problemləri mümkün olan ən qısa zamanda həll edir.

Avirtel korporativ müştərilərə IT outsourcing xidmətlərini də təklif edir. Şirkət ofis cihazları və avadanlıqları (çoxfunksiyalı displeylər, kompüter və noutbuklar, smartboard və proyektorlar, wifi dangle-lar), yerli şəbəkələr və wifi sistemlər, server otağı (IT Rack, UPS, Data storage, şəbəkə avadanlığı), daxili VoIP sistemi quraşdırılmasını və dəstəyini həyata keçirir. Bundan başqa, şirkət IP daşınan və daşınmayan telefonların satışını, satışsonrası dəstəyini də reallaşdırır.

AvirSecure xidməti ilə şirkət insanların evlərinin və şirkətlərinin təhlükəsizliyinin qeydində qalır. Avirtel-in təhlükəsizlik xidmətlərinə giriş - çıxış nəzarət sistemləri, IP video nəzarət sistemləri və GPS izləmə daxildir.

Yeni nəsil rabitə operatoru olan Avirtel beynəlxalq toll free nömrələrinin Azərbaycanı yeganə təminatçısıdır. Azərbaycan üçün toll free nömrələrinin prefiksi 088-dir və bu nömrələr 7 rəqəmdən ibarət olur. Beynəlxalq səviyyədə tanınmış toll free nömrələr turizm şirkətləri və agentliklərinin keçirdikləri marketing və PR kampaniyalarına böyük dəstək



ola bilər. Bu nömrələr turistləri, eləcə də əməkdaşlıq etmək istəyən digər şəxsləri toll free nömrə sahibi olan agentlik və şirkətlərə daha çox əlaqə qurmağa cəlb edə bilər. Belə ki, Avirtel toll free rabitə operatorunun təyinatı digər rabitə operatorlarından fərqlənir. Toll free abunəçisinə zəng edən tərəf pulsuz ünsiyyət qura bilər, danışıqlar üzrə hesablanan ödənişi isə zəng edilən tərəf, yəni toll free nömrəsinin sahibi edir. Toll free nömrəsinin özlüyünə şəhər və ya digər mobil nömrələrinə uyğun seçə bilərsiniz. Toll free nömrəsinə sahib olan şəxslərin üstünlüklərindən biri də odur ki, zənglər, eyni zamanda, baş ofisa və filiallara yönlənə və ya bütün zənglər bir mərkəzdən idarə oluna bilər. Bundan başqa, toll free nömrəni istənilən yerə və ölkəyə aparmaq mümkündür. Bu halda da buraxılmış zənglərin qarşısı alınır, idarə etdiyiniz müəssisənin peşəkar imici, eləcə də müştəri məmnuniyyəti daha da yüksəlməli olur və daxil olan zəngləri istənilən yerdən idarə etmək imkanı var.

Avirtel 15-ci ildönümü ərəfəsində uğurla brend yeniləməsinə (rebranding) həyata keçirmiş, qlobal brendlərlə uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuş, müştərilərinə daha keyfiyyətli, genişçətdli həllər təqdim etmək üçün xidmətlərinin və məhsullarının sayını artırmışdır. Avirtel bu gün Apple, Alman İP telefon markası SNOM, Amerika brendləri ADTRAN, NetSapiens, Mimio kimi uğurlu qlobal şirkətlərlə, əsasən eksklüziv əsaslarla tərəfdaşlıq əlaqələri qurmuşdur.

Avirtel fəaliyyəti müddətində həyata keçirdiyi uğurlu layihələr sayısında müstəqil təşkilatlar tərəfindən bir sıra nüfuzlu mükafatlar, sertifikat və təltifnamələrə layiq

görülmüşdür. 2 il ərd-arda "İlin İnternet Provayderi", Toll Free xidmətinin uğurlu təbiiqinə görə "Brand Award", "Azeri Business Award", "Azərbaycanda Rabitə sisteminin təkmilləşdirilməsində göstərdiyi xidmətlərə görə" Qızıl Buta, Qız Qalası, korporativ saytlar nominasiyasında Millinet 2015-in qalibi, Bakutel 2015 sərğisində "Ən füsunkar stend" mükafatları və s. almışdır.

Avirtel gələcək perspektivdə yeni texnoloji showroom müştərilərə təqdim edəcəkdir. Burada şirkət ən son texnologiyalar nümayiş etdirəcək, eləcə də tərəfdaşlıq etdiyi şirkətlərin məhsullarının satışını və satışsonrası dəstəyini həyata keçirəcəkdir. Hazırda isə Avirtel-in Apple sertifikatlı mütəxəssisləri Bakı və respublikanın bölgələrindən müxtəlif problemləri Apple cihazlarının keyfiyyətli və tam zamanətli təmirini həyata keçirir.

Azərbaycandakı təcrübəsi, yerli və beynəlxalq şirkətlərlə olan sıx əməkdaşlıq şirkətin gələcək uğurlarının qarçısıdır. Avirtel-in əməkdaşları yerli biznesin tələblərini, qanunvericiliyi və onu tənzimləyən qaydaları yaxşı dərkdən edir, sahəsindən asılı olmayaraq, bütün korporativ müştərilər, o cümlədən son istifadəçilər üçün ən yaxşı qərarlar təklif edən İKT ekspertidir. Müştərilərin fəaliyyət sahəsi və tələbindən asılı olma-yaraq, Avirtel İKT sahəsində mükəmməl xidmət göstərməyi öz hədəfəni çevirir.

Belə ki, hazırda dünyada telekommunikasiyalar sadəcə baza xidmətindən daha böyükdür: o, cəmiyyətin inkişafına, yaxşılaşmasına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Və artıq qatıyyətli demək olar ki, onun rolu sabahın dünyasında daha da güclənəcək.

Nailə CABBAROVA

«За последний год цены на нефть упали в 4 раза. То есть доходы всех стран-экспортеров нефти значительно сократились».

Из выступления Президента Азербайджанской Республики Ильхама Алиева на совещании, посвященном решению экономических и социальных вопросов, 18 января 2016 года.

НОВАЯ ЭКОНОМИЧЕСКАЯ ПОЛИТИКА СТРАНЫ В ПОСТНЕФТЯНОЙ ПЕРИОД

В условиях наиболее сильного влияния неблагоприятной внешнеэкономической и внешнеполитической конъюнктуры перед страной стоит задача выработки и реализации научно обоснованной, выверенной экономической политики. Зависимость национальной экономики от мировых цен на углеводородные ресурсы, слабый экспортный потенциал нефтяного сектора определяют важность обсуждения среди ученых-экономистов и специа-листов данной проблемы. Нам представляется целесообразным провести научные слушания, обсуждения с привлечением экономических институтов Национальной Академии Наук, Министерства Экономики, Министерства Сельского Хозяйства, Государственного Экономического Университета, представителей экономического блока Правительства, а так же помощника Президента Азербайджана по экономическим реформам. По результатам этих обсуждений следует сформулировать основные блоки государственной экономической политики на краткосрочный период и длительную перспективу, то есть, как в настоящее время делается во многих странах, принять пошаговую программу действий. Желательно, чтобы данная программа корреспондировалась с бюджетным прогнозом и имела вариативность.

Мы считаем важным уделить внимание следующим мерам, которые бы способствовали активизации системообразующих блоков экономической политики:

- поддержка экспорта и импортозамещения продовольственных и непродовольственных товаров;
- привлечение инвестиционных потоков для приоритетных сегментов экономики: агропромышленного комплекса, машиностроения, химической промышленности и фармацевтики, развития транспортной и телекоммуникационной инфраструктуры;
- приватизация государственной собственности;
- поддержка в развитии малого и среднего бизнеса;
- поддержка эффективной занятости населения;
- повышение эффективности банковской системы и стабилизация национальной валюты;
- снижение неэффективных затрат;
- компенсация издержек инфляцией самым незащищенным категориям населения (многодетные семьи, пенсионеры и т. д.).

Рассмотрим каждый из этих системообразующих блоков экономической политики.

Поддержка экспорта и импортозамещения продовольственных и непродовольственных товаров. Если проанализировать статьи импорта страны по данным статистики за 2014 год, то среди продовольственных товаров наибольшую величину составляет пшеница - 293,9 млн. долларов и сахар - 205,2 млн. долларов, то есть наиболее важные для населения продукты. Обратимся к опыту нашего ближайшего соседа - Ирана. В Иране большая часть субсидий в сельское хозяйство приходится на пшеницу, которая причислена к стратегическим товарам, является основной культурой в пищевом рационе иранцев, и колебания в цене на хлеб влияют не только на экономику, но и политическую жизнь в стране. Поэтому полностью дотируются поставки для пополнения неприкосновенного запаса зерна страны, а также для нужд армии, больниц и школ. Субсидии выдаются мукомольным предприятиям, а также пекарням для выпечки обычного хлеба. Довольно значителен уровень субсидирования сахара - 50,7%, при этом половина потребляемого в стране сахара дотируется полностью (сахар, идущий на нужды армии, продаваемый через рознич-



ную сеть городской торговли и магазины сельских кооперативов).

В отечественном сельском хозяйстве необходимо использовать положительный зарубежный опыт в этой сфере и в первую очередь, помимо субсидий, налоговых льгот и низкопроцентных кредитов целесообразно внедрять установленные государством закупочные цены и страхование урожая.

С целью поддержки национальной экспорта необходимо внедрения государственной практики предоставления предэкспортного и экспортного кредитования, страхования экспорта.

Привлечение инвестиционных потоков для приоритетных сегментов экономики. Ситуация в мировой экономике такова, что в кризисных условиях достичь поставленной цели без дополнительных финансовых ресурсов достаточно сложно. В годы, когда ситуация на внешних рынках благоприятствовала, а цены на нефть были на высоком уровне, доходы от экспорта углеводородов направлялись в Государственный Нефтяной Фонд. Одной из основных задач Фонда является повышение устойчивости национальной экономики перед внешними шоками, в том числе и при снижении цен на углеводородные ресурсы. Сложившаяся в настоящее время ситуация в мировой экономике предопределяет необходимость использования этих резервов. Они помогут преодолеть непростые времена и стимулировать рост экономики страны. Резервы Фонда должны быть направлены на дальнейшее преобразование экономики, а именно - на развитие индустриальной и транспортной инфраструктуры, малого и среднего бизнеса.

Госинвестиции способны запустить цепочку спроса. Если они идут в такие направления как индустриальная и транспортная инфраструктура, это дает наибольший мультипликативный эффект - деньги расходятся по всей экономике, и, что очень важно, спрос увеличивается по всей цепочке - в производстве металлоконструкций, стройматериалов и так далее.

Приоритетными отраслями национальной экономики, требующими ускоренного развития, на наш взгляд, являются агропромышленный комплекс, машиностроение, химическая промышленность и фармацевтика, развитие транспортной и телекоммуникационной инфраструктуры. Все это - базовые элементы экономики, которые вместе создадут надежный экономический щит от глобализационных вызовов и внедрения долгосрочного экономического развития страны.

Для поддержки вышеотмеченных отраслей целесообразно использовать механизмы лизингового финансирования. При этом необходимо привести лизинговое законодательство в соответствие с современными требованиями - чтобы предпринимателям использовать лизинг было выгодно, то есть лизинговое финансирование обходилось предпринимателям дешевле, чем кредит.

Привлечению дополнительных внутренних и иностранных инвестиций будет способствовать создание в стране различных вариантов свободных экономических зон (индустриальных зон, промышленных парков, инкубаторов, технозон и др.)

На рубеже XX-XXI веков эффективной формой развития промышленного производства стала кластеризация, то есть концентрация производств, предприятий в одной определенной и относительно небольшой местности. В настоящее время в стране, помимо создания технопарков, принята политика на формирование более простых структур кластерного типа - промышленных кварталов.

Основные задачи, которые должны решать создаваемые промышленные кварталы - поддержка субъектов малого бизнеса и частного предпринимательства, повышение занятости населения, улучшение инженерной инфраструктуры в регионах и возможность наглядно оценить экономическую отдачу какого-либо проекта при желании вложить инвестиции.

Промышленный квартал - это территория, имеющая необходимую инфраструктуру для осуществления предпринимательской деятельности, используемая представителями малого и среднего предпринимательства для производства продукции и оказания услуг. В промышленных кварталах предприниматель не тратит деньги на создание инфраструктуры для своего предприятия, так как на определенных частях промкварталов предусмотрено создание готовых объектов, чтобы предприниматели уже в этих объектах могли установить производственную линию и начать производство. Это говорит о том, что предприниматели не понесут расходов на строительство, а лишь будут платить небольшую арендную плату. Также в промышленных кварталах предусматривается предоставление предпринимателям определенных льгот.

Нам представляется целесообразным организацию промышленных кварталов в первую очередь в крупных районах страны. Промкварталы должны обслуживать определенные сферы или же территории: производить продукцию, которую производить невыгодно, оказывать сервисные услуги и др. Эффективно функционирующие промкварталы в дальнейшем должны стать ядром малых промышленных зон.

Ответственность за реализацию проекта несет Азербайджанская инвестиционная компания, которой необходимо активизировать свою деятельность. В организации промышленных кварталов должна принять непосредственное участие и исполнительная власть районов.

Вместе с тем, создание в стране свободных экономических зон вновь стоит на повестке дня. Так, имеет место обсуждение создания СЭЗ на базе строящегося порта в Аляте. Ми-

нистерству экономического развития необходимо вплотную заняться этим вопросом. Положительный зарубежный опыт имеется, и тех льгот, которые были озвучены для инвесторов со стороны Министерства на сегодняшний день считаем недостаточными.

Важным направлением развития экономики страны является создание современной транспортно-логистической инфраструктуры. То есть Азербайджан должен стать транспортным хабом с эффективным действующими международными транспортными коридорами «Европа-Кавказ-Азия» (ТРАСЕКА) и «Север-Юг». При этом инфраструктурный каркас хаба составят магистральные автомобильные, железнодорожные и морские пути. Развитие экспорта транспортных услуг является столь же важной составляющей нацио-



нального продукта Азербайджана, как и экспорт товаров.

Вместе с тем, для развития современного производства необходимо планомерно осуществлять подготовку квалифицированных рабочих кадров. Плачевное состояние профобразования в постсоветский период, требует коренной перестройки, а точнее создания за-

конодательства, после приватизации предприятий 30%-й пакет акций остается в государственной собственности и в дальнейшем может быть выкуплен. Однако, учитывая финансовые сложности, связанные со становлением частных предприятий в послеприватизационный период (возврат долгов, техническое перевооружение, развитие производственной базы и др.) владелец контрольного пакета акций даже при желании не всегда может это сделать. В этих условиях, было бы целесообразно на оставшийся объем пакета акций государства (в стоимостном выражении) составить инвестиционную программу развития предприятия и обязательства собственника по срокам ее реализации - после чего предприятие передать в полную собственность предпринимателя. Таким образом, предприятие переходит из смешанной собственности, в частную, со всеми вытекающими отсюда последствиями, и на этом приватизация находит свое логическое завершение. Нам представляется, чтобы дать импульс дальнейшему развитию в регионах предпринимательства, следует вернуться к совершенствованию законодательства о приватизации, в части определения возможности и условий передачи государственной доли акций предпринимателям.

Поддержка в развитии малого и среднего бизнеса. Нам представ-

ляется, что для реализации этого, следует увеличить объемы кредитования Фондом поддержки предпринимательства малых и средних предприятий путем увеличения государством объема финансовых ресурсов Фонда. Следует также отметить важность выделения Фондом микрокредитов малым предприятиям.

Целесообразно упростить все административные процедуры, связанные с функционированием малого и среднего бизнеса, а также внедрить налоговое законодательство, предусматривающее «финансовые каникулы» для новых предприятий в приоритетных отраслях национальной экономики. В регионах отменить налоги на ведение малого предпринимательства.

Следует отметить, что малый и средний бизнес (МСП) за рубежом является эффективным амортизатором кризисных явлений в экономике. Вклад субъектов МСП в ВВП США и Германии колеблется на уровне 50-52%, Франции - 55-62%, Японии - 52-55%, России - 19-20%. Доля занятых в субъектах МСП в общей численности занятых по этим странам составляет: США и Франция - 54%, Германия - 46%, Япония - 78%, Россия - 25%.

Современная Европа, стремящаяся преодолеть издержки глобального кризиса, обратилась к стратегии «новой индустриализации» и возрождению национальной промышленности вместо культивирования «сферы услуг» и модели «офисной экономики», поставившей на грань банкротства ряд стран-членов ЕС. Пример Китая, который сумел свести до минимума эффекты кризиса, переориентировав свое производство с кризисного американского на внутренний рынок, также весьма показателен в этом отношении. Весьма поучителен и случай более скромной по своему «экономическому весу» Польши, 60% промышленности которой еще в докризисные времена было ориентировано на внутренний рынок, что позволило ей избежать издержек, характерных для более зависимых от глобальных рынков Испании и Греции. Наконец, более ранние успехи Сингапура, Малайзии и Южной Кореи говорят о значимости активной промышленной политики государства в период глубоких и качественных экономических преобразований.

Экономическая политика, которая реализуется Правительством Азербайджана, является адекватной, современной и точной. Ту политическую ответственность, которую на себя взяло Правительство, и те решения, которые состоялись, были верными.

Таким образом, Правительство страны реализует контрициклическую экономическую политику, направленную на обеспечение положительного роста ВВП, диверсификацию экономики и развитие экспортно-ориентированных секторов, поддержку внутреннего спроса и недопущение роста безработицы. Вместе с тем, в сегодняшней экономической ситуации необходимым усиленный обмен мнениями среди ученых-экономистов, политиков, общественности страны направленных на решение проблем, связанных с кризисными явлениями в мировой экономике. Вышеперечисленные меры, предлагаемые в статье, автор не считает исчерпывающими и совершенными, что дает возможность для их дальнейшего осмысления и дополнения.

В заключение нам бы хотелось привести слова Президента страны Ильхама Алиева высказанные им во вступительной речи на заседании Кабинета Министров, посвященном итогам социально-экономического развития в 2015 году и предстоящим задачам: «Я лично не могу увязать резкое падение цены на нефть с экономическими факторами, чисто экономическими факторами, так как мировая экономика не переживает такой спад, чтобы цена на нефть упала в 3-4 раза. На мой взгляд, в первую очередь, здесь свою роль сыграли политические факторы. Кто-то ведет с кем-то борьбу, а страдаем от этого мы».

Руфат КУЛИЕВ
д.э.н., профессор, заведующий кафедрой Азербайджанского Технического Университета, Депутат Милли Меджлиса Азербайджанской Республики

ляется, что для реализации этого, следует увеличить объемы кредитования Фондом поддержки предпринимательства малых и средних предприятий путем увеличения государством объема финансовых ресурсов Фонда. Следует также отметить важность выделения Фондом микрокредитов малым предприятиям.

Целесообразно упростить все административные процедуры, связанные с функционированием малого и среднего бизнеса, а также внедрить налоговое законодательство, предусматривающее «финансовые каникулы» для новых предприятий в приоритетных отраслях национальной экономики. В регионах отменить налоги на ведение малого предпринимательства.

Следует отметить, что малый и средний бизнес (МСП) за рубежом является эффективным амортизатором кризисных явлений в экономике. Вклад субъектов МСП в ВВП США и Германии колеблется на уровне 50-52%, Франции - 55-62%, Японии - 52-55%, России - 19-20%. Доля занятых в субъектах МСП в общей численности занятых по этим странам составляет: США и Франция - 54%, Германия - 46%, Япония - 78%, Россия - 25%.

Современная Европа, стремящаяся преодолеть издержки глобального кризиса, обратилась к стратегии «новой индустриализации» и возрождению национальной промышленности вместо культивирования «сферы услуг» и модели «офисной экономики», поставившей на грань банкротства ряд стран-членов ЕС. Пример Китая, который сумел свести до минимума эффекты кризиса, переориентировав свое производство с кризисного американского на внутренний рынок, также весьма показателен в этом отношении. Весьма поучителен и случай более скромной по своему «экономическому весу» Польши, 60% промышленности которой еще в докризисные времена было ориентировано на внутренний рынок, что позволило ей избежать издержек, характерных для более зависимых от глобальных рынков Испании и Греции. Наконец, более ранние успехи Сингапура, Малайзии и Южной Кореи говорят о значимости активной промышленной политики государства в период глубоких и качественных экономических преобразований.

Экономическая политика, которая реализуется Правительством Азербайджана, является адекватной, современной и точной. Ту политическую ответственность, которую на себя взяло Правительство, и те решения, которые состоялись, были верными.

Таким образом, Правительство страны реализует контрициклическую экономическую политику, направленную на обеспечение положительного роста ВВП, диверсификацию экономики и развитие экспортно-ориентированных секторов, поддержку внутреннего спроса и недопущение роста безработицы. Вместе с тем, в сегодняшней экономической ситуации необходимым усиленный обмен мнениями среди ученых-экономистов, политиков, общественности страны направленных на решение проблем, связанных с кризисными явлениями в мировой экономике. Вышеперечисленные меры, предлагаемые в статье, автор не считает исчерпывающими и совершенными, что дает возможность для их дальнейшего осмысления и дополнения.

В заключение нам бы хотелось привести слова Президента страны Ильхама Алиева высказанные им во вступительной речи на заседании Кабинета Министров, посвященном итогам социально-экономического развития в 2015 году и предстоящим задачам: «Я лично не могу увязать резкое падение цены на нефть с экономическими факторами, чисто экономическими факторами, так как мировая экономика не переживает такой спад, чтобы цена на нефть упала в 3-4 раза. На мой взгляд, в первую очередь, здесь свою роль сыграли политические факторы. Кто-то ведет с кем-то борьбу, а страдаем от этого мы».

Hamiya pay verib ömründən bir az...

Müəllimlik sənəti, peşəsi cəmiyyətdə ən yüksək qiymətə layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur.

Heydər ƏLİYEV, ümummillî lider

Müəllim adı Azərbaycanda həmişə uca tutulub. O, gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - öz ümidini, gələcəyini müəllimlə etibar edir. Müəllim həyatda ən çətin və şərəfli bir missiyanı yerinə yetirir - xalqına, dövlətinə sədaqətə, vicdanlı xidmət edən savadlı mütəxəssislər yetişdirir.

Bələ müəllimlərdən biri də bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Marta Ağahüseyn qızı Həsənovadır.

Azərbaycan Dövlət İqtisad Universitetinin "Ümumi iqtisadiyyat" fakültəsinin "Müəssisənin iqtisadiyyatı" kafedrasının professoru Həsənova Marta Ağahüseyn qızı 1955-ci ildə M.Əzizbəyov adına Neft Kimya İnstitutunun Mühəndis-iqtisad fakültəsinə daxil olmuş, 1960-cı ildə təhsilini başa çatdırmışdır.

Təyinat üzrə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmişdir. O, 1962-ci ildə Moskvada U.M. Qubkin adına Neft Kimya İnstitutunun aspiranturasına



qəbul olmuşdur. Burada da təhsilini bitirdikdən sonra 1966-cı ilin mart ayından etibarən Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış və 1968-ci ildə "Dərin qazma kəşfiyyatının iqtisadi səmərəliliyi" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Marta xanım Həsənova 1968-ci ilin oktyabr ayından D.Bünyadzadə adına Azər-

baycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə dosent dərəcəsinə yüksəlmiş və 2011-ci ildə fəxri professor adına layiq görülmüşdür.

48 illik bir müddətdə o öz elmi araşdırmalarını davam etdirmişdir. 70-dən artıq elmi məqalə və elmi metodik vəsait hazırlamışdır. Eyni zamanda, "Bazar iqtisadiyyatı şəraitində istehsalın təşkili formaları" adlı dərəcənin müəllifidir. O, daim öz üzərində işləyir və tələbələrə, magistrələrə elmin dərinliklərini öyrədir. İşlədiyi kollektivdə professor, müəllim heyətinin hörmətini qazan-

mışdır və tələbələr tərəfindən də çox sevilir.

Marta xanım qayğıkeş ana, mehriban nənədir. Onun iki övladı və beş nəvəsi həyatını daha da mənalı və rəngarəng edir. O, İqtisad Universitetinin müəllimi və tələbələri arasında sevilmə, işlədiyi kafedranın gənc müəllimlərinin inkişafında böyük xidməti olan simalardan biridir.

Müəllimlər övladlarımızı, xalqımızı işıqlı sabaha aparacaq şəxslərdir, elm karvanının sarvanlarıdır. Qocaman müəllim Marta Həsənova da belə şəxslərdəndir. O, hesab edir ki, həyatını çətin və şərəfli bir işə həsr edib və bununla qürur duyur. Fəxr edir ki, yetişdirdiyi yüzlərlə tələbə indi müxtəlif sahələrdə əzmlə çalışır, vətənə xidmət edirlər. Burada şair - pedaqoq Musa Yaqubun şeirindən bir parça yada düşür:

Hamiya pay verib ömründən bir az, Məndədir, səndədir müəllim ömrü.

Ömründən bütün tələbələrə pay verən Marta xanımın bu il qış günündə 80 yaşını tamam olur. Onu 80 illik yubileyi və 48 illik pedaqoji fəaliyyəti münasibəti ilə ürəkdən təbrik edirik. Marta müəlliməyə möhkəm can sağlığı, müvəffəqiyyətlər arzu edir, elmi fəaliyyətində uğurlar diləyirik.

"İQTİSADİYYAT"



Mətbuatda reklam

(əvvəli ötən sayımızda)

3.İstehlak nəşrləri

İstehlak nəşrləri (ing.consumer) əmtəə və xidmətlərin istehlakçıları üçün nəzərdə tutulan, qəzet və jurnallar kimi təmsil olunan dövrü nəşrlərdir. İstehlak nəşrlərinin ən geniş yayılmış üç tipi mövcuddur:

1. **istehlakçılar üçün reklam nəşrləri;**
2. **istehlakçılar üçün korporativ nəşrlər;**
3. **istehlakçılar üçün sahə nəşrləri.**

Bunları ayrılıqda izah edək.

İstehlakçılar üçün reklam nəşrləri - kütləvi istehlakçılar üçün nəzərdə tutulan və əhalinin istehlak maraqlarının müxtəlif sahələrini əhatə edən pullu və ya puluz reklam elanlarının dərc olunduğu qəzet və jurnallardır. Bu tip yalnız reklam informasiyasını dərc edən nəşrlərdir. Bələ bir nəşrin təşkilinin 2 əsas növü mövcuddur:

• **reklam elanları reklamvericidən puluz qəbul olunur, nəşr ödənişli əsasda yayılır.**

• **reklam elanları reklamvericidən pullu qəbul olunur, nəşr puluz paylanır (yayıdır).**

İstehlakçılar üçün korporativ nəşrlər - əmtəə və xidmətlərin son istehlakçılara informasiya təsiri məqsədilə konkret müəssisə, idarə, təşkilat və onların birlikləri tərəfindən buraxılan dövrü nəşrdir.

İstehlakçılar üçün sahə nəşrləri - yalnız müəyyən sahə və ya fəaliyyət sferası (idarəetmə, istehsal, kommersiya və s.) ilə peşə cəhətdən bağlı olan istehlakçılar üçün nəzərdə tutulan dövrü nəşrdir.

• **Dövrü nəşrlər:**

Dövrü nəşrlər (ing. directories) müəssisə, idarə, təşkilat, əmtəə və xidmətlər haqqında sorğu informasiyasının istehlakçıları üçün nəzərdə tutulan, bir qayda olaraq, illik dövrü (bəzən bir neçə il ərzində bir dəfə) buraxılan dövrü nəşrlərdir. Bu tiptən olan nəşrlərin ən kütləvi (populyar) nümayəndələrinə şəhər telefon sorğu kitabçaları, eləcə də əmtəə və xidmətlər üzrə sorğu kitabçaları aiddir. Bu nəşrlərin profilinə uyğun gələn reklam informasiyasını dərc edən müxtəlif növ ixtisaslaşmış və sahə sorğu kitabçaları da geniş yayılmışdır.

Çap mediasının auditoriyası

Əksər çap mediasına yüksək məqsədli auditoriya tipi aiddir. Bir qayda olaraq, hər bir nəşr müəyyən məqsədli auditoriyanın cəlb edilməsində maraqlı olan və ya çox dərəcədə mövqeli mediadır. Əksər çap nəşrləri həm həmin nəşriyyat seqmentində rəqiblərin, həm də auditoriyaların təkrarlanması əmsalının artmasına hesabına auditoriyanın genişlənməsinə cəhd edərək, xüsusilə öz oxucuları üçün işləyir və bu oxucular haqqında dəqiq təsvirə malikdir. Eyni zamanda, konkret nəşr auditoriyasının dəqiq kəmiyyətlə və keyfiyyətlə müəyyən edilmiş reklam vericisi üçün müəyyən problemə çevrilə bilər. İş burasındadır ki, nəşrlərin bildirilmiş tirajı, bir qayda olaraq, real və xüsusən reallaşan həcmə uyğun deyil. Baxmayaraq ki, dövrü nəşrin tirajı onun kütləviliyinin vacib göstəricisidir və müvafiq olaraq reklamda qiymətin əmələ gəlməsinə təsir göstərir, eyni zamanda, dərc olunan rəqəmlərin etibarlılığına və bir çox milli bazarlarda tirajların kəmiyyətinə nəzarət etmək praktiki cəhətdən mümkün deyil. Buna görə də hər bir konkret nəşrin kütləviliyini daha dəqiq

müəyyən etmək üçün əksər çap mediası məqsədli auditoriyaların xüsusiyyətləri haqqında müxtəlif növ reyting sorğularını keçirən müstəqil reyting xidmətləri cəlb edirlər. Bir qayda olaraq, məhz reyting hesabatları reklam agentlikləri və reklam vericiləri üçün konkret nəşrin media vəzifəsinə daxil olması imkanının müzakirəsi zamanı əsas meyarlar olurlar.

Reklamın yayılması kanalı kimi çap mediasının xüsusiyyətləri

Çap mediası reklam daşıyıcılarının mühüm global bazarlarından biridir. Bu, birinci növbədə, çap nəşrlərinin çoxcəhətli tipləri, onların məqsədli seqmentləşməsinin həddən artıq yüksək imkanları və böyük auditoriyası ilə əlaqədardır. Qiymətləndirməyə görə, inkişaf etmiş ölkələrdə çap nəşrlərinin oxucularının məcmu miqdarı televiziya tamaşaçılarının miqdarı ilə müqayisə edilir. Çap mediasının çoxcəhətli bazarında reklam vericisinin təqdim etdiyi bilik və optimal istifadə imkanları səmərəli nəticələrə nail olaraq, ən müxtəlif istiqamətlərdə və miqyasda reklam kompaniyasını həyata keçirməyə imkan verir.

Çap mediasında reklam kompaniyasının planlaşdırılması və həyata keçirilməsi reklamvericidən mətbuatın ayrı-ayrı xüsusiyyətlərini bilməyi tələb edir. Onların ən vacibləri kimi aşağıdakıları qeyd etmək olar:

• Auditoriyanın nəşrə yüksək loyallığı

(qanun dairəsində hərkət etməsi). Əksər qəzet və jurnalların oxucularına (onların istiqamətinin və redaksiya siyasətinin dəyişməz qalması şərti ilə) bütün digər medialar arasında nəşrə ən yüksək loyallığı xasdır. Tədqiqatlar göstərir ki, oxucular xeyli dərəcədə televiziya kanallarına, radiostansiyalara və ya onların proqramlarına nisbətən nəşrlərə bağlıdır daha çox qoruyub saxlayırlar. Çap nəşrlərinin auditoriyasının əksər hissəsi bunu öz gündəlik həyatının pozitiv faktı hesab edir, oxucuların yarıdan çoxu isə beş ildən çox müddətdə eyni nəşri oxuyur. Beləliklə, bu və ya digər çap nəşrinə reklama dərc etdirərkən, reklam vericisi nəinki müəyyən məqsədli auditoriya ilə, həm də uzun müddət ərzində onu oxuyan və uyğun olaraq redaktorların və məqalə müəlliflərinin baxışlarını bölüşdüüyü, materialın verilməsinin müəyyən formasına, tərtibinə, üstünə və digər xüsusiyyətlərinə adət etmiş həmin media tərəfdarlarının və ardıcılarının qeyri-formal birliyi ilə təmasda çıxış edir. Bütün bunları reklam xəbərini strategiyasının seçimi zamanı reklam vericisi nəzərə almalıdır.

• **Nəşrə etibar etmə.** Auditoriyanın konkret nəşrə loyallığı xeyli dərəcədə oxucuların etibarına əsaslanır. Bu etibar oxucuların həm də nəşrdə dərc olunan informasiya həm də şərhlər formasında sınaqdan keçirirlər. Reklamvericisi nəzərə almalıdır ki, etibarın bəzi hissəsi (baxmayaraq, az bir hissəsi) müəyyən şəraitdə oxucular tərəfindən nəşrdə dərc olunan reklama "köçürülə" bilər. Bunun üçün mülahizələrin hər hansı bir ümumi tonallığına, bu media üçün xarakterik olan "həqiqi" xəbərini konstruksiyaya olunmasının ümumi üslubuna riayət etmək lazımdır.

(davamı var)

F.M.QARAYEV,
BDU-nun dosenti

Ömrün fəsilləri...

Fəsillərin dəyişməsi təbiətə xas bir özəllik olsa da, hər insanın həyatında bu cür fəsil dəyişməsinə təsadüf edilir. Yaşanan hadisələrin, baş

cür oxşayır və isidir. Hər insan ömründə daima bahar olmasını, daima xoş hisslər yaşanmasını istəyir. Bu istək yayın gəlişi ilə daha da xoş duy-

günəşin öz işığını gizlətməsi qarşılıqlı qarancılıq və soyuq havaların xəbərcisidir. Lakin insan bəzən buna inanmaq, qəbul etmək istəmir, günəşin onunla sadəcə kiçik bir oyun oynadığını düşünür. Zaman keçdikcə isə... gerçəkliklə barışır, yaxında qışın gələcəyini də bilir, amma "bəlkə bu qış əvvəlki tək soyuq olmağ" deyər düşünür. Çünki ümid edir... Çünki ümidlər ən sonda ölür, bəzənsə daima yaşayır... Və nəhayət qış gəlir. Özü ilə gətirdiyi çilgün küləklərlə baharın yaratdığı, yayın gözəlləşdirdiyi nə varsa alt-üst edir, sovrurur və artıq o gözəlliklərin izi-tozu belə qalmır. Bəzən qalan izi-tozu isə özünün leysan yağışları ilə tamamilə yuyub aparır. Və artıq, doğrudan da, heçnə qalmır. Zaman keçdikcə insan qışa da, onun soyuqlarına, yağışına, küləyinə, hətta qarına da öyrəşir. İstədiyi isə sadəcə qışın tezliklə bitməsi olur.



verən proseslərin təsiri ilə bir fəsil daima digərini əvəzləyir və bu dəyişməlik bir ömür boyu təkrarlanır, təbiətdə olduğu kimi...

Ən çox da ömrümüzdə yaz gələndə sevinirik. Çünki bahar yenilik, çox şeyin başlanğıcı, ağacları kimi həyatımızda da yeni tumurcuqların açması, rəngarənglik deməkdir. Yazda yeni açmış çiçəklərin ətri necə ətrafa yayılıb insanda xoş təəssürat yaradırsa, soyuq qışdan sonra günəşin şüaları insanı necə isidirsə, ömrün baharı da insanın ruhunu o

günlərə çevrilir. Baharda açan çiçəklər öz yerini tumurcuqlardan yetişən meyvələrə verir. Ruhumuzu isidən havalardan az da isinir. Baharın yaratdığı gözəlliklər daha da çoxalır, bir daha pis havaları xatırladan duyğuların yaşanmayacağı düşüncəsindən uzaqlaşdırır. Ancaq bəzən-birə qışın xəbərcisi payız gəlir. Yavaş-yavaş hər şey dəyişməyə başlayır. Bir zamanlar tərəvətlilən yaşıl yarpaqlar belə saralıb tökülməyə başlayır. Ruhumuzu isidən günəş artıq çox da gözə görünmür. Bəlkə də

günəşin öz işığını gizlətməsi qarşılıqlı qarancılıq və soyuq havaların xəbərcisidir. Lakin insan bəzən buna inanmaq, qəbul etmək istəmir, günəşin onunla sadəcə kiçik bir oyun oynadığını düşünür. Zaman keçdikcə isə... gerçəkliklə barışır, yaxında qışın gələcəyini də bilir, amma "bəlkə bu qış əvvəlki tək soyuq olmağ" deyər düşünür. Çünki ümid edir... Çünki ümidlər ən sonda ölür, bəzənsə daima yaşayır... Və nəhayət qış gəlir. Özü ilə gətirdiyi çilgün küləklərlə baharın yaratdığı, yayın gözəlləşdirdiyi nə varsa alt-üst edir, sovrurur və artıq o gözəlliklərin izi-tozu belə qalmır. Bəzən qalan izi-tozu isə özünün leysan yağışları ilə tamamilə yuyub aparır. Və artıq, doğrudan da, heçnə qalmır. Zaman keçdikcə insan qışa da, onun soyuqlarına, yağışına, küləyinə, hətta qarına da öyrəşir. İstədiyi isə sadəcə qışın tezliklə bitməsi olur.

MƏTANƏT



"Fitch" neftin qiyməti üzrə proqnozu 22% azaltdı

"Fitch" Beynəlxalq Reyting Agentliyi 2016-cı il üçün neftin qiymətinin proqnozunu 22,2% - bir barrel üçün 45 dollardan 35 dollara qədər azaltdı. Trend-in məlumatına görə, bu barədə Fitch-in açıqlamasında bildirilir.

Agentliyin yeni ssenarisinə əsasən, bu il "Brent" və WTI neft markalarının orta qiyməti 35 dollar səviyyəsində olacaqdır.

Bələ proqnozunu səbəblərini açıqlayan "Fitch" qışın isti keçməsinə və bunun nəticəsi olaraq yanacaq ehtiyatlarının çoxalmasını, OPEK ölkələri tərəfindən yanvar ayında hasilatın artırılmasını qeyd edir. Bundan başqa, global iqtisadi artım üzrə proqnozların pisləşməsi də səbəb kimi göstərilir.

Fitch-in stress (bədbin) proqnozuna əsasən, 2016-cı ildə neftin barreli orta hesabla 25 dollar olacaq.

Martdan Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır



Türkiyənin aşağı büdcəli aviashirkəti "Pegasus" mart ayında etibarən Qəbələ-İstanbul mütəmadi reyslərinə başlayır.

Uçuşlar martın 18-dən başlayacaq və həftədə 3 dəfə

yerinə yetiriləcək.

Qəbələ-İstanbul (Sabihə Gökçen) reysi həftənin III, V və VI günləri həyata keçiriləcək. Bir istiqamət üzrə uçuş tarifi 49,99 avro təşkil edəcək.

İstanbuldan təyyarə saat 22:40-da havaya qalxacaq və 03:20-də Qəbələyə enəcək. Qəbələdən isə 04:20-də (yay mövsümündə 04:50) hava limanından uçacaq və 05:50 radələrində İstanbulda olacaq.

Azərbaycana Gürcüstandan avtomobil idxalı 28 dəfə azalıb

Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 577,2 min dollar dəyərində 24 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 647 ədəd avtomobil və ya 27,96 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 23,7 dəfə azalıb.

Qeyd edək ki, ötən ay ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 15,13% təşkil edib.



Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 4,78%-ni təşkil edib.

Ötən ay ərzində ölkənin ümumi ixracında isə Azərbaycanın ixrac olunan məhsullarının xüsusi çəkisi 3,12% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 3 814,0 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ay ilə müqayisədə 7,47 dəfə azdır.

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Fevralın 23-də Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Kənd Təsəvvüf və Kənd Sənayesi İnkişafına Dövlət Dəstəyi Fondu və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb.

Hesabat iclasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Fondun icraçı direktoru Vüqar Səfərlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Ağacan Abiyev, Sevinc Fətəliyeva, rayonun idarə, müəssisə və təşkilatlarının, habelə 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Hesabat iclasında geniş məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin



başçısı İlqar Abbasov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin düşülmüş və uzaqgörən siyasəti 2015-ci ildə respublikamızın bütün bölgələrinin, o cümlədən Suraxanı rayonunun iqtisadi, sosial və mədəni sahələrdə dinamik inkişafını təmin edib. O, məruzəsində "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulmuş vəzi-

fələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafının dəstəklənməsi nəticəsində yeni açılan müəssisələr, habelə sosial, iqtisadi, mədəni sahələrdə əldə olunan uğurlar barədə də ətraflı məlumat verib.

Sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb. Çıxış edən Milli Məclisin deputatları - Ağacan Abiyev, Sevinc Fətəliyeva, habelə ayrı-ayrı idarə və

müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri 2015-ci ildə əldə olunmuş nailiyyətlərdən və bu il qarşıda duran vəzifələrdən söz açıblar.

Hesabat iclasında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il bütün dünyada global böhranın dərinləşməsinə baxmayaraq, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurları konkret statistik göstəricilər əsasında diqqətə çatdırıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirib. Fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusilə qeyd edən rayon icra hakimiyyətinin başçısı müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərlıyə verib.

2015-ci ilin Azərbaycan jurnalistikası üçün də əlamətdar il olduğunu vurğulayan Vüqar Səfərlı ölkə başçısının sərəncamları ilə milli mətbuatın yaranmasından 140 illik yubileyinin təntənəli şəkildə qeyd olundu-

ğunu, 180 nəfər jurnalistin fəxri ad, orden və medallarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor ölkə rəhbərliyinin diqqət və qayğısı ilə ötən il Fondun kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının yüksəldilməsi, yaradıcı əməliyyatın stimullaşdırılması və sosial vəziyyətin yaxşılaşdırılması istiqamətlərində həyata keçirdiyi layihələr barədə də məlumat verib.

Vüqar Səfərlı Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə 2015-ci il noyabrın 24-dən 2016-cı il yanvarın 15-dək keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 31 kütləvi informasiya vasitəsindən 54 yazının daxil olduğunu, yazılarn 6 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. Vüqar Səfərlı müsabiqənin qərarlarına görə, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Keyfiyyətli rabitə, yüksək səviyyəli müştəri xidmətləri və hamı üçün əlçatan sürətli Mobil İnternet

Azercell Telekom MMC 2015-ci ilin yekunlarını ictimaiyyətə açıqladı

Azərbaycanın mobil rabitə sektorunun flaqmanı Azercell Telekom ötən il boyu fəaliyyətini uğurla davam etdirməyi bacardı. Azercell bu gün də Azərbaycanın lider mobil operatoru olmaqla bazarın 48%-ə nəzarət edir. Bu gün 4,5 milyon nəfər Azercell-in təqdim etdiyi mobil xidmətləri seçir.

Ölkənin qeyri-neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat vergi ödəmişdir. Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.

Şirkət 60 Ön Masa və Azercell Ekspres ofisləri, 414 rəsmi satış məntəqəsi ilə Azərbaycanda ən böyük müştəri xidmətləri və ən geniş satış şəbəkəsinə malikdir. Azercell texniki nailiyyətlərinə görə də öndədir. Hazırda şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparın Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio sənəllərinin şəbəkə key-



fiyyətini ölçən "Opensignal" və "Testmy.net" kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet sənəlləri Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsinin 25% gücləndirmişdir.

Məhz Azercell 2015-ci ildə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunları zamanı multi-operator sistemini təşkil etmiş əsas rabitə təminatçısı oldu.

Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sarmayədarı olmaqla da davam edir. Belə ki, şirkət 2015-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 68 milyon manat vəsait yatırılıb.

İl ərzində şirkət abunəçilərini

yeni və əlverişli kampaniyalarla sevindirdi. Müxtəlif kampaniyaların nəticəsində, 2015-ci il ərzində abunəçilərə verilmiş ümumi bonusların dəyəri 27 mln. AZN təşkil etmişdir.

Bunlardan əlavə, ötən il Azercell-in korporativ abunəçiləri üçün yeni "Biznes" paketi təqdim olundu. 2015-ci ildə daha 447 şirkət Azercell-i seçərək ölkənin ən böyük mobil operator ailəsinə qoşuldu. Sim-Sim abunəçiləri üçün "Azercell-im" tarif paketini istifadəyə verdi, "Hədsiz" və "Gənc OL" tarif paketləri yeniləndi. GəncOL paketi istifadəçiləri üçün isə şəhərin müxtəlif restoran və dükanlarında, əyləncə və idman mərkəzlərində inanılmaz endirimlər təqdim olundu.

Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azer-

cell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü ildə müqayisədə 35% artıdı.

Müştəri xidmətlərinə müxtəlif səbəblərdən gəlmək imkanı olmayan abunəçilər üçün Azercell Azərbaycanda ilk dəfə olaraq unikal Mobil Müştəri Xidmətləri konsepsiyasını təqdim etdi. Səyyar müştəri xidmətlərinin bölgələrə səfərləri zamanı ölkənin 15 rayonundan 7945 nömrəyə dair müştəri müraciəti yerində cavablandırıldı. Bakıda isə 700-dən çox abunəçiyə evdə və iş yerlərində xidmət göstərildi.

Ötən il bir nöqtədə 3 xidmət tipli Azercell Ekspres ofisləri Hacıqabul, Neftçala, Yarıdım rayonlarında açıldı və bununla da AzEks ofislərinin sayı Azərbaycan üzrə 50-yə çatdırıldı. Tam yeni konsepsiyalı innovativ Azercell Ekspres ofisi isə Bakıdakı 2015 sərğisində nümayiş olundu və ilk olaraq dekabr ayında Bakıda 28 may, 33 ünvanında fəaliyyətə başladı.

2015-də Azercell tərəfindən istifadəyə verilən və artıq sevilən Bookmate tətbiqi vasitəsilə yarım milyondan çox kitabı istənilən vaxt mobil telefonda və ya planşetdə oxumaq mümkün oldu. Bu gün Bookmate-də

100-dən çox Azərbaycan müəllifinin əsərləri təqdim olunub. Azercell abunəçiləri üçün xüsusi endirimli abunə haqqı müqabilində müxtəlif növ klassik və müasir əsərləri Azərbaycan, ingilis, rus, türk dillərində oxumaq olar.

Yola saldıığımız il Azərbaycanda "İlin şirkəti" adını qazanan Azercell, həmçinin, ölkə hüdudlarından kənar, dünya miqyasında tanınan nüfuzlu Stevie biznes mükafatı ilə də təltif olundu. Azercell Sosial Media üzərindən müştəri xidmətlərinin səviyyəsinə görə MDB məkanında mobil operatorları arasında ilk dəfə "Socialbakers Engage Award" mükafatına layiq görüldü. 2015-də şirkət növbəti dəfə "Investors in People" (IIP) / İnsan Sarmayə Standartının tələbləri üzrə Gümüş Sertifikatı qazanmış oldu.

19 il ərzində olduğu kimi, 2015-ci ildə də Azərbaycanda ən çox seçilən mobil operatoru Azercell Telekom-un yeni ildə əsas məqsədlərindən bir neçəsi ölkəni keyfiyyətli rabitə ilə təmin etmək, yüksək səviyyəli və peşəkar xidmət göstərmək, yeni texnologiyaları Azərbaycana gətirmək və Sürətli Mobil interneti hamı üçün əlçatan edərək, daim müştərilərin xidmətində olmaqdır.

Azercell sosial şəbəkələrdə liderliyini qoruyur

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom növbəti dəfə yerli brendlər arasında Facebook sosial şəbəkəsində lider olub. Şirkət Facebook sosial şəbəkəsindəki rəsmi sahifəsində yanvar ayında müştəri istəklərinin 100% cavablama nəticəsini əldə edib. Mobil operatorlar arasında ən çox - 656 sual Azercell-ə ünvanlanıb və təbii ki, bütün suallar operativ şəkildə cavablandırılıb. Twitter sosial şəbəkəsində isə şirkət müştəri istəklərinin 80% cavablama nəticəsini əldə edib.

Azercell, eyni zamanda, 2015-ci ilin oktyabr-noyabr-dekabr aylarının nəticələrinə görə də lider olub. Şirkət özünü nəticələrinə görə, "Socialbakers" beynəlxalq tədqiqat təşkilatından ötən ilin IV rübü üçün "Socially devoted" (Sosial sədaqətli) sertifikatına layiq görüldü.

Məlumat üçün bildirək ki, Azercell ilk dəfə yerli şirkətlər arasında 2012-ci ildə Twitter rəsmi "verified" (təsdiqlənmiş) statusunu alıb. Hal-hazırda Azercell-in Twitter-də 90000-dən artıq izləyicisi var və bu göstəriciyə görə də, Azercell Azərbaycandakı şirkətlər və mobil operatorları arasında birincidir.



Azərbaycan "dərman" danışıqlarına başlayıb

Azərbaycanda yerli dərman istehsalı sahəsinin inkişafı və ixracın təşkili ilə bağlı bir sıra xarici ölkələrin şirkətləri ilə danışıqlara başlanılıb. Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov qeyd edib ki, danışıqlar aparılan şirkətlər arasında İran və Türkiyənin aparıcı dərman istehsalçıları da var: "Hazırda İran, Türkiyə, Yaponiya və Rusiya ilə bu sahədə danışıqlar aparılır".

DÜNYA

Norveçdə Avropanın ən böyük külək elektrik stansiyası quraşdırılacaq

Norveçdə Avropanın ən böyük külək elektrik stansiyası quraşdırılacaq.

Norveçin ictimai qurumu "Statkraft" ilə "Tronder Energy" şirkəti birgə Avropanın ən böyük külək enerji stansiyasını quraşdıracaqlar. Layihə dəyəri 11 milyard avro olan külək enerji stansiyası Norveçin Trondelag bölgəsində quru ərazidə tikiləcək. Sahil



xətində qurulacaq 6 külək enerji parkının ümumi gücü 1000 meqavat olacaq. Stansiyanın inşasına apreldə başlanacaq və layihənin 2020-ci ildə tamamlanması nəzərdə tutulur.

Külək elektrik stansiyasında 2020-ci ildən illik 3,4 teravat-saat bərpa olunan enerji hasil ediləcək. Bununla da 170 min binanın illik elektrik və istilik enerjisinin ödənilməsi planlaşdırılır.

Qırğızstanda dollarla kredit vermək qadağan olunub

Qırğızstanda kommertsiya banklarının və digər maliyyə institutlarının ipoteka və istehlak kreditlərini xarici valyutada verilməsinə qoyulmuş



qurumun İdarə Heyəti fevralın 10-da qərar verib. Milli Bank kommertsiya banklarının nümayəndələrinin təklifləri əsasında normativ hüquqi aktlarına əlavə və dəyişikliklər edib. Qadağa maliyyə hesabatlılığı, kredit qaytarılması, kreditin təkrar restrukturizasiyası, 250 min qırğız somunadək olan kreditlərin aylıq monitorinqinin aparılması, kredit alınması zamanı çəkilən xərclərin siyahısının müəyyən edilməsi ilə bağlı prosedurları tənzimləyəcək.

ABŞ neft bazarının özü-özünü tənzimləməli olduğu qənaətinə gəlib

ABŞ xam neft hasilatının səviyyəsinin dondurulması təklifinə "isti" yanaşmışır. ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi Amos Hoçşteynin fikrincə neft bazarı özü-özünü tənzimləməlidir. A.Hoçşteyn ABŞ-in neft hasilatçısı və istehlakçıları ilə hər zaman qarşılıqlı əlaqədə olduğunu deyib. "Biz neft hasilatçıları və istehlakçıları ilə danışıqlar aparırıq. Hesab etmirik ki, hökumət məsələyə müdaxilə edib, süni tənzimləmə həyata keçirməlidir. Axı, kimin nə qədər neft hasil edib, nə qədər ixrac edəcəyinə qərar



verə bilmərik", - deyər A.Hoçşteyn qeyd edib.

Səudiyyə Ərəbistanı və İranın hasilatla bağlı bəyanatları fonunda neftin qiyməti ucuzlaşıb

Səudiyyə Ərəbistanı və İranın neft hasilatını azaltmayacağına dair bəyanatları fonunda birjalarda "qara qızıl"ın qiyməti yenidən ucuzlaşıb. Hazırda "Layt" markalı neftin bir barelli Nyu-Yorkun NYMEX birjasında 30,82 dollara, "Brent"



nefti isə Londonun ICE birjasında 32,53 dollara satılır.

Analitiklər neftin qiymətinin ucuzlaşmasına səbəb kimi Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuayminin ölkəsinin OPEC ölkələri və Rusiyanın martda keçirilməsi nəzərdə tutulan yığıncağında hasilatın dondurulması qərarına dəstək olacağını, ancaq istehsalı azaltmayacağına dair bəyanatının təsir göstərdiyini düşünürlər. Həmçinin, İranın neft naziri Bijən Namdar Zəngənənin İrana hasilatı dondurmaq təklifini gülcünc adlandırması da "qara qızıl"ın qiymətinin yenidən aşağı düşməsinə səbəb kimi göstərilir.

Dünyanın qabaqcıl investisiya banklarından olan

"Goldman Sachs"ın analitiki Cefri Kurrinin fikrincə, neft hasilatının dondurulmasına dair razılıq əldə olunmayacağı təqdirdə qiymətdəki dalğalanma uzun müddət davam edəcək. "Bu şərtlərdən sonra hazırkı qiymət ucuzlaşmasının uzun müddət davam edəcəyini düşünürəm. Neftin barel qiyməti 20 dollar ilə 40 dollar arasında dəyişəcək", - deyər analitik deyib.

2015-ci ilin büdcəsində rekord profisit

Almaniya Federativ Respublikasının (AFR) Federal Statistika İdarəsi 2015-ci ilin yekunlarına görə, rekord profisit qeydə alıb - 19,4 milyard avro. Bu, 1990-cı ildə Almaniyanın birləşməsindən sonra ən yüksək profisitdir. Məlumat bu gün Visbadendə ekspertlər tərəfindən açıqlanıb.

Müsbət göstəricilər dövlət və bələdiyyə, habelə federal torpaqlar səviyyəsində qeydə alınıb. Ümumi iqtisadi artım 0,6 faiz təşkil edib. Bu, yanvar ayında müxtəssislərin verdiyi proqnozdan (0,5 faiz) yüksək göstəricidir.

Buna qədər ekspertlər Almaniyanın ixrac sahəsində rekord göstəricilərini qeyd ediblər. 2015-ci ildə alman müəssisələri ümumən xaricə 1,196 trilyon avro məbləğində əmtəə satıblar. Bu da 2014-cü ildə müqayisədə 6,4 faiz çoxdur.



Mən də bu gün Xocalıdanam...

26 fevral 2014-cü il. Bakı şəhəri.

Tezdən durmuşam. Yata bilmirəm. Bu şəklən təsirindəyəm. Hönkürmək istəyirəm. Onu da bacarmıram. Gözümün önün-

dən getmir 5 yaşlı qız uşağının məzar daşı. Bu gün hava gözəldi. Gün çıxıb. Yaz hiss olunur yavaş-yavaş. Əsl gözəli havadı. Amma gözə bilmirəm. İçim qaynayır. Darıxıram. Sıxı-

liram. Əllərim titrəyir. Səbəbini də bilirəm. 5 yaşlı qızın məzar daşı... Adını belə bilmədiyim o qız. Bu günün gəlini, anası olacaq o məsum qızcıqaz. Qoymadı onu yaşasın mənfur qəddər erməni diğası. Həmişə olduğu kimi bu dəfə də körpəyə qıydılar. Sənin niyə adını yazmayblar bu mərmərə?! Heç olmasa adını bilib sənin üçün dua edərdim, ey 27 yaşlı məsum, ŞƏHİDİM.

26 fevral 1992-ci il. Xocalı şəhəri. Viran olmuş məkanım. Yurdum. Əlim. Dağda, meşədə düşməndən qaçaraq canını qurtarmaq istəyən insan cəsədləri. Don vurmuş bədənələr. Cansız bədənələr. Canlısı da var. Ancaq onu da don vurub. Öz-özüm deyirəm: "Ey Allahım, kaş bugünkü hava o gün Xocalıda olaydı". Soyuyqdan dönüb dünyasını itirən körpələr bəlkə də sağ qaldı. Don vuran ayaqlar kəsilməzdi. "Yaşayan" xocalılı kötürüm qalmazdı.

Kəsilən əllər sevdini sığallardı. Amma, elə bil ki, o gün sazaqlı saxta hər şeyi buza döndərən tarixin yaddaşına ötürmək üçün daha sərt olmuşdu.

Bu gün Xocalını və xocalıları anmamızın son günüdür. Sabah unudulmuş başlayacaq. Hava yenə günəşli olacaq. Qəzet və televiziya yenə bu barədə 11 ay "susacaq". Xocalıyla bağlı məqalə, veriliş verilməyəcək. Xocalılar danışmayacaq. "Axı, o gün keçdi!", - deyiləcək. Ancaq o günü unutmayanlar Xocalıda o dəhşətli gecəni yaşayan xocalılılar olacaq. O gündən bu günə kimi yuxuda belə rahat yatmayan xocalılar.

Siz Allah bu gün məndən haralı olduğumu soruşmayın... Çünki mən də bu gün Xocalıdanam... Hamımız XOCALILIYIQ. Bütün Azərbaycan xalqı...

Oqtay ORUC,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü



“AtaBank” ASC Xocalı faciəsinə həsr edilmiş tədbir keçirdi

21 fevral 2016-cı il tarixində “AtaBank” ASC-nin təşkilatçılığı ilə “Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi. Tədbir “Excelsior Hotel & Spa Bakı” otelində keçirildi. Tədbirdə yazıçı Fəzail Abbasov, yazıçı Məzahir Süleymanzadə, yazıçı Cəlaləddin Quliyev, “AtaHolding” ASC Korporativ Kommunikasiyalar Şöbəsinin rəisi Dilara Zamanova, KİV nümayəndələri və məktəb şagirdləri iştirak etdilər.

Tədbir iştirakçıları Xocalı faciəsi qurbanları və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etdilər. Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş və fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyasına başlanılmışdır.

XX əsrin ən dəhşətli faciəsi olan

Xocalı hadisələri ilə bağlı son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqə formalaşmışdır. Tədbirdə iştirak edən yazıçılar Xocalı faciəsi haqqında iştirakçılara geniş məlumat verdilər. Tədbirdə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci il mart və 1992-ci il Xocalı soyqırımları, 1990-cı il 20 yanvar faciəsi və s. barədə geniş məlumat verildi. Ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə

yüzlərlə günahsız insanı - qocanı, qadını, uşağı qətlə yetirmiş, meyitləri baxılmaz şəkildə salmış, mindən çox Xocalı sakinini əsir götürmüşdür.

Məmləkətimizin başına açılan dəhşətli hadisələr, ermənilərin dövlətimizə qarşı zaman-zaman həyata keçirdiyi çirkin siyasəti heç zaman unudulmayaq və gənc nəslin marifləndirilməsində davamlı olaraq “AtaBank” ASC tədbirlər həyata keçirəcək. Tədbirin sonunada yazıçılar Xocalı faciəsi və Qarabağ müharibəsi haqqında yazdıqları kitabları iştirakçılara hədiyyə etdilər.



Bakcell abunəçiləri üçün bonus dəqiqələri

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti MilliÖN ödəmə terminalı və Şəxsiyyətə Məxsus Ödəmə Terminalı (P2P) sahibləri üçün “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verdiyini elan edir. Bu yeni kampaniyanın keçirilməsində məqsəd Bakcell abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir.

MilliÖN ödəmə terminalı vasitəsilə öz nömrələrinin balansına minimum 5 AZN vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) Bakcell abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir.

Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir.

Bonus dəqiqələri yalnız şəxsiyyətə məxsus terminalda istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balan-



sına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır.

Bakcell öz abunəçilərini alternativ ödəmə üsullarından istifadə etməyə və həyata keçirdiyi müxtəlif kampaniyalardan faydalanmağa həvəsləndirir.

IDEAL DIZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Standard&Poor's agentliyi PAŞA Bankın reytingini təsdiqlədi



17 fevral 2016-cı il tarixində Standard&Poor's beynəlxalq reyting agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytingini təsdiqlədi. Belə ki, emitent defoltunun uzunmüddətli reytingi (“EDR”) “VV-” səviyyəsində, qısamüddətli EDR isə “V” səviyyəsində təsdiqləndi.

Öz hesabında “Standard&Poor's” qeyd edir ki, PAŞA Bank Azərbaycanın bank sektoru üçün mühüm rol oynayır. Müsbət dəyərləndirməyə təsir etmiş amillər arasında reyting agentliyi PAŞA Bankın dayanıqlı bazar mövqeyini və əhəmiyyətli kapital ehtiyatını qeyd edir ki, bunlar da

Bankın bazarında sabit mövqeyini təmin edir.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Azərbaycanın özəl banklarının reytingləri arasında ən yaxşılardan biri olan bu reytingin bir daha təsdiq edilməsi, sözsüz ki, Bankın beynəlxalq maliyyə ictimaiyyəti tərəfindən müsbət qəbul edildiyini nümayiş etdirir.

“Regionda və dünyada makroiqtisadi risklərin artmasına baxmayaraq, Standard&Poor's agentliyinin ekspertləri PAŞA Bankın etibarlılığını və güclü bazar mövqelərini təsdiqləyirlər. Özümüzü regional korporativ investisiya bankı və real sektor tərəfdaşı kimi



mövqeləndirməklə biz, dünya bazarlarında yaranan vəziyyətlərdən asılı olmayaraq, müştərilərimizə peşəkər ekspertiza, fərdi xidmətlə, eləcə də onların bizneslərinə maliyyə dəstəyi təmin etməklə dəstək olmağa davam edirik”, - deyər T.Kazımov bildirdi.

Xatırladaq ki, “Standard&Poor's” agentliyi tərəfindən PAŞA Banka verilmiş reyting 100% yerli kapitala malik olan Azərbaycanın bütün özəl bankları arasında ən yüksək reytinglərdən biridir.

Təsisçi:

akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor: Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakışiyev, Mirdamət Sadıqov, Mehraban Alishanova, Xanhiyeyn Kazımlı, Mehdi Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter mərkəzinin direktoru:

Oqtay ORUCLU
oktay_oruc@mail.ru

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 7

Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.

“İQTİSADİYYAT” qəzetinin kompyuter mərkəzində yığılmış və sənədlənmiş, “Zaman-Azər” MMC firmasının mətbəəsində çap edilmişdir.

Lisensiya: 022201

İndeks: 0355 Tiraj: 3400